



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 29 sentyabr 2017-ci il Cümə № 200 (6814) Qiyməti 60 qəpik

Xəbər

Azərbaycan
Ərbilə
Uçuşları
dayandırıldı

yazısı sah.12-də

Gündəm

Azərbaycana qəfil hücumların arxasındaki sırlı qüvvə - yeni şok təfərruat



Ölkəmiz əleyhinə yeni qarayaxma dalğası təkcə okeanın o təyindəki məlum şəbəkədən qaynaqlanır; prosesdə Rusiya da var - ilginc motiv...

yazısı sah.4-də

Türkiyədən Dağlıq Qarabağa gedən heyətə Azərbaycandan sərt təpki - "Cəzalandırılmışlar!"

yazısı sah.3-də

ABŞ Konqresində məmurlarımıza qarşı sanksiya layihəsi hazırlanı - iki fərqli baxış

yazısı sah.9-da

Soyuq havalar dövlət qurumlarını hazırlıqsız yaxaladı

yazısı sah.6-da

Dindarların siyasiləşməsinin səbəbləri və günahkarı....

yazısı sah.7-də

Ermənistanın "İran nəfəslisi" kəsilə bilər-düşmən ölkənin qorxusu

yazısı sah.11-də

Putin "Milyarderlər ittifaqı"nın təmsilçisini generalla əvəzləyir

yazısı sah.9-da

Naxçıvanın "Kürdüstan ərazisi" kimi göstərilməsinə sərt reaksiyalar

yazısı sah.12-də

Əməkdaşımız İstanbulun azərbaycanlılar yaşayan məhəlləsindən yazar

yazısı sah.13-də

Rusyanın Mingəçevirin üstündən keçən raketinin "səsi çıxdı"

yazısı sah.2-də

"Bank Standart" maxinasiyası sabiq nazirə təhlükə yaradıb

HEYDƏR BABAYEV ÜÇÜN YOLAYRICI-SABIQ NAZİR ÜÇÜN ŞOK

Respublika Prokurorluğunun "Bank Standard"la bağlı cinayət işi açması və prezidentə müraciətdən sonra sabiq iqtisadi inkişaf naziri şirkətlərindən imtina edir və əmlaklarını satışa çıxarıır; ona niyə "heç nəyi sata bilməzsən" mesajı verilib?




yazısı sah.5-də

Türkiyə Bakıdan İrəvanı hədələdi - "Qarşınızda bizü görəcəksiniz, əgər..."

Türkiyənin hərb nazirindən işgalçi ölkəyə sərt ismariş: "Azərbaycana hər dəstəyi verəcəyik..., iki ölkənin orduları vahiddir"; "Daşnakşüyun"dan xoflu bəyanat gəldi: "Bakı böyük hərbi əməliyyatlara hazırlanır..."

yazısı sah.8-də



**Lütfi Zadə
bu gün
Bakıda dəfn
olunacaq**

yazısı sah.5-də



**İstəfa verən
Vəkillər
Kollegiyasının
sədrinə ağır
ittihamlar**

yazısı sah.6-da



**"Kimdir axı bu
Barzanı?" -
kürd lideri
haqda hər şey...**

yazısı sah.10-da



2018-ci ilin bütçəsində neftin qiyməti 45 dollardan götürülür

"2018-ci ilin dövlət bütçəsinin gəlirləri təxminən 20 milyard manata yaxın proqnozlaşdırılıb. 2017-ci ilin dövlət bütçəsində neftin 1 bareli 40 dollardan hesablanmışdı. Bu isə neftin qiyməti 45 dollar səviyyəsində götürülləcək".

Bunu Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az-a 2018-ci ilin dövlət bütçəsi layihəsini şərh edərkən deyib.

Deputat hesab edir ki, "2018-ci ilin dövlət bütçəsi haqqında" qanun layihəsində sosial sahəyə 33-35 faiz maliyyə vəsaiti ayrılması nəzərdə tutulub.

"Çünki cənab prezident əsasən sosial sahələrə daha çox üstünlük verir. Yeni pensiya, əmək haqqı, məktəb, xəstəxana tikintisi və digər sosial yönümlü sahələrə daha çox diqqət ayrılır. Hesab edirəm ki, hərbi sahəyə də bütçənin 13-15 faizi cədvəldə vəsait ayrılacaq. Bütçədən 35 faizə yaxın investisiya əsaslı xərclərə yönəldiriləcək".

Bütçə zərfine daxil olan sənədlər hazırda Prezident Administrasiyasındadır. Bu sənədlər toplusu yaxın günlərdə ölkə başçısı tərəfindən Milli Məclisə də təqdim olunacaq. Xatırladaq ki, 2017-ci il dövlət bütçəsinin gəlirləri 16,255 milyard manat, xərci isə 16,9 milyard manat məbləğində təsdiq lenmişdi.



Ermənistanda tələbələrin etiraz aksiyası başlayıb

Ermənistanda Şirak Dövlət Universitetinin tələbələri etiraz aksiyalarına başlayıblar. Bu barədə universitetin müəllimi Qagik Hambaryan "Haykakan Jamanak" qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, tələbələrin etirazları hələ bir neçə gün davam edəcək. Universitetin rektoru Sahak Minasyan təşvişə düşərək tələbələrlə danışıqlar aparmağa cəhd edib.

Qeyd edək ki, Şirak Dövlət Universitetinin müəllimləri Ermənistana prezidentinə və baş nazirə açıq məktubla müraciət edərək Respublikası rektor Sahak Minasyanın universiteti məhv etdiriyini bildiriblər. Müraciətdən sonra Sahak Minasyan və universitetin Elmi Şurası Hovannes Xorikyanın Tarix və Fəlsəfə kafedrasının müdürü vəzifəsindən azad edilməsinə dair qərar qəbul edib. Bu qərar tələbələrin etirazına səbəb olub. Universitetdə artıq iki gündür ki, dərslər boykot edilir.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!
Siz sifariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfəli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz və ya email yazmağınız kifayətdir.

Telefon: (012) 434 93 01, 434 01 33

Rusyanın Mingəçevirin üstündən keçən raketinin "səsi çıxdı"

Hərbi ekspert: "Raketin ümumi çəkisi 46 500 kq, başlığı 1200 kq-dır, 12 000 km məsafəyədək olan hədəfləri cəmi 150-200 m səhv etməklə vura bilir"

Rusyanın "Topol-M" qıtlıqarası ballistik raketini sınadı keçirməsi ətrafında ciddi diskussiyalar gedir. Bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatə görə, "eksperimental başlıqla" təchiz edilmiş raket Həştərxan vilayətindəki Kapustin-Yar poligonundan buraxılıb.

Məlumatda qeyd olunur ki, raket Qazaxıstanın Sarı-Şaqan poliqonundakı hədəfi müəyyən edilmiş dəqiqliklə vurub. Nazirliyin bildirdiyinə görə, raket sınadı ballistik raketlərin perspektiv döyüş təchizatını yoxlamaq üçün keçirilib. Müdafiə Nazirliyi raket sınadının videogörüntüsünü de yayıb. Raketin uçuşu başlayandan sonra Rusyanın cənub regionlarının sakinləri səmada "naməlum uçan obyekti" göründüyü haqda sosial şəbəkələrdə bir-birilərini xəbərdar ediblər. Məlumatda o da qeyd olunur ki, Rusiya raketini Azərbaycan və Ermənistandan da "üzərindən" keçib. Neticədə bəzi sakinlər ballistik raketin uçan naməlum obyekti zənn ediblər. Məsələn, Mingəçevir sakini Elsevər Cəfərli saytların birinə danişib ki, o, axşam səmada naməlum obyekti görüb. Sakin obyektin səmada işiq saçsaça olduğunu, daha sonra yox olduğunu deyib.

Tataristanda da "Topol-M" raketinin uçuşunu izleyiblər və şoxları bunu UFO hesab edib. Həştərxan sakinləri raketin əsas hissəsindən ayrılaraq hədəfə şığıyan döyüş başlığını da görüb və bunu "partlayın ulduz", "kometa" zənn ediblər. Rostov sakinləri də səmada naməlum uçan obyekti görərək sosial şəbəkələrdə qızığın müzakire ediblər.



Məsələni "Yeni Müsavat" a şərh edən hərbi ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov "Yeni Müsavat" a bildirdi ki, Rusyanın sınadı keçirdiyi qıtələrə rəsədi raketdir: "Həmçinin o, nüvə başlığı ilə təchiz oluna bilir. Səhv etmirəməsə, 2012-ci ildə də eyni poliqon-dan telim uçuşu heyata keçirilmişdi. Raketin ümumi çəkisi 46 500 kq, başlığı 1200 kq-dır. 12 000 km məsafəyədək olan hədəfləri cəmi 150-200 m səhv etməklə vura bilir. Onu Rusiya ərazisinən Qazaxıstandakı poliqon-nu hədəfə atıblar. Bu ölkə ilə Rusiya arasında müqavilə var. Odur ki, heç bir dövlətin hava sərhədi pozulmayıb".

Hərbi ekspert raket ətrafinda müzakirələri normal sayrı. Ancaq Azərbaycan daxil, hər hansı ölkənin qanunlarına zidd addım atıldıqını güman etmir: "Raket çox güclü işiq saçdığı üçün çox uzaq məsafələrdən müşahidə oluna bilib. Digər tərəfdən, raket atmosfer qatından da yuxarı uçmaq gücünə malikdir. Belə olan halda heç bir sərhəd po-

zuluğundan söhbət gedəbilmez. Rusyanın Xəzər dənizindəki hərbi gəmilərindən iki il önce Suriyaya atəş açılarak raket İran səməsi üzərində uğmuşdu. Təbii ki, bu da Rusiya dövlətinin xahiş və icazesi ilə bas vermişdi. Hərbi gəmilər isə Azərbaycan sularından bizim icazəmiz və hərbi gəmilərimizin müşayiəti ilə İran ərazi sularına girmişdi. Ona görə bu sınad zamanı rus raketinin Azərbaycan hava sərhədini pozması faktından danışmaq olmaz".

Bələ demək oları ki, Rusiya bununla güc nümayiş etdirir? T.Eyvazova görə, bu suala birmənalı cavab vermək çətindir: "Bu, planlaşdırılmış təlim sınadı da ola bilər. Həmçinin son vaxtlar Şimali Koreyanın güc nümayişiindən ilhamlanmaqla bu addımı atabilər. Yeni iqtisadiyyatı zəif olan ölkələr özlərini güclü göstərib xof yaratmaq istəyindəirlər. Həmçinin Trampin Rusiyaya, Koreyaya qarşı son keşkin bəyanatlarına münasibət kimi də qiymətləndirilə bilər".

□ Cavid TURAN



Ziya Məmmədovun bacısının işdən çıxarılması rəsmən təsdiqləndi

Kəmiş nəqliyyat naziiri Ziya Məmmədovun bacısı, 66 sayılı "Tərəqqi" liseyinin direktoru Mehribəbə Məmmədova işdən azad olunub. Bu barədə virtualaz.org-a Təhsil Nazirliyində deyiblər.

Mənbenin bildirdiyinə görə direktor işdən çıxməq üçün özü erizə yazib. Təhsil naziri Məmmədovanın ərizəsini nezəre alıb və onun işdən azad edilməsi haqda əmri imzalayıb. "Lakin bundan əvvəl də onun barəsində nazirliyə korrupsiya və rüşvetlə bağlı coxsayılı şikayətlər daxil olmuşdu"-mənbə deyib.

Mehribəbə Məmmədovanın direktor olduğu liseydə şagirdlərdən müxtəlif bəhanələrlə pul yığılmış, liseyə qəbul zamanı rüşvet alınması kimi iddialarla bağlı inдиyedək mətbuatda dəfələrlə yازılmışdır. Ötən həftə valideynlərin şikayəti əsasında Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseyədə araştırma aparılıb. Mənbə deyib ki, direktor araştırma başlayanda artıq işdən azad edilmişdi.

Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşları barəsində cinayət işi başlandı-rəsmi

Türkiyə vətəndaşlarının Dağılıq Qarabağa qanunsuz səfəri ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğunun metbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, 22 sentyabr 2017-ci il tarixdə Türkiye Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çekinoğlu və Erol Katiçioğlu Ermənistandır. Respublikasında ve Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan ələbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələ-



rindən kənarda, yeni Ermənistandır. Respublikası ərazisində qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İslər üzrə İstintaq İdərəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.

Ufuk Uras, Əli Bayramoğlu, Səid Çekinoğlu və Erol Katiçioğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təq-

istintaqa cəlb olunmaları məqsədile Türkiyə hüquq-mühafizə organlarına müraciət edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tedbirleri davam etdirilir.

Bügünlerde, daha dəqiq yazsaq, sentyabrin 22-də Türkiyədən bir qrup nümayəndə Ermenistan üzərindən Azərbaycanın işgal edilən Dağlıq Qarabağ ərazisində səfər edib. Nümayəndə heyəti separatçı rejimin "xarici işlər naziri" tərəfindən qəbul edilib. Görüşdə Qarabağ münaqişesinin həlli perspektivləri haqda müzakirələr aparılıb.

Səfərdən Türkiyəyə qayıdan nümayəndə heyəti qardaş ölkənin bezi televiziya kanallarında çıxış edərək təsəssüratları nümayışlaşıb.

Türkiyədən Ermenistana, oradan da Qarabağa yollanan nümayəndə heyətinə Xalqların Demokratik Partiyasından olan (HDP) keçmiş deputat, Türkiye Yaşıllar və Gələcək Partiyasının üzvü, "Ankara Düşüncə Platforması" qeyri-hökumət təşkilatının rəhbəri Ufuk Uras rəhbərlik edib. Nümayəndə heyətinin tərkibinə həmçinin, yazıçılar Əli Bayramoğlu və Səid Çəkinoglu və teleaparıcı Erol Katırçıoğlu daxil olub.

Bu fakta Azərbaycan Xarici İşlər Nazirliyinin sözüsü Hikmət Hacıyev münasibət bildirib. O, "Yeni Müsavat"ın 28 sentyabr, 2018-ci il sayına müsahibəsində deyib: "...Ermenistan tərəfi son dövrlərdə Azərbaycanın işgal olunmuş ərazilərinə qanunsuz səfərlərin kütłəvi şəkildə azalmasından narahat olaraq, buraya erməni lobbi dairələrinin və Ermenistana daim yaxınlığı ilə seçilən şəxsləri cəlb edərək, bu səfərlərin intensivliyinin artmasına imitasiyasını yaratmağa çalışır. Amma səfər edən şəxslərin mahiyyətinə və onların dünyagörüşüne baxıqlıda, tam şəkildə aydın olur və görünürlük ki, bu, mahiyyət etibarilə anti-Azərbaycan, islamafob, irqçi təməyülli insanlardır. Bunların da erməni lobbi ilə birlasılığı heç kimdə şübhə doğurmur. Bu qəbildən olan insanların qanunsuz səfərini təşkil etməklə belə bir imitasiya yaratmağa çalışırlar. Ancaq təbii ki, hər bir belə hal təfərruatı ilə, tam şəkildə aşarlıdır. Türkiyədən Dağlıq Qarabağ'a səfər edən şəxslər gəldikdə isə, birləşmə onlar eə qardaş Türkiyəyə qarşı müəyyən siyasi xətt yürüdən şəxslərdir. Onların həmişə erməni lobbi dairələri ilə təməsləri olduğu heç kimdə şübhə doğurmur"

XİN sözçüsünün bu cür mövqeyi, olaya diplomatik dildə reaksiya bildirməsi təbiiidir. Rəsmi şəxsin hansısa emosional rəyi iki ölkə arasında münasibətlə zədələyər. Amma təəssür olsun ki, bu səfərlə bağlı hələ Türkiyədən rəsmi mövqə bildirilməyib. Əslində isə indi Türkiyənin rəsmi qurumları, siyasi partiyaları, QHT-ləri, qardaş ölkədən Dağlıq Qarabağ'a səfər etmiş şəxslərin bu hərəkətini pisləyən bəyanatlar verməli idilər. Türkiyə mediasında bu səfərə dair müzakirələr aparılmışdı. Olay pislənməli, Azərbaycandan üzrxaqliq edilməliydi.

Azərbaycan bütün məsələlərdə Türkiyənin yanındadır. Qardaş ölkənin maraqlarının ziddine bir addim bəle atılmış. Bu xətt rəsmi dövlət siyasetində ciddi şəkildə nəzəre alınır. Həmçinin Azərbaycan müxaliəfəti, mediası, QHT sektorunu hər zaman Türkiyənin yanında olundularını nümayiş etdirir.

Ötən ilin iyulunda Türkiyə-

də baş verən silahlı qiyam cəhdini zamanı bu, bir daha səbüt olundu. Azərbaycan prezidenti, onun komandası, dövlət aparıcı, rəsmi və müstəqil mediası, QHT sektorunu qiyam pislədi, Ərdoğan iqtidarını, Türkiyə dövlətini dəstəklədi. Azərbaycan cəmiyyəti bütövlükdə qardaş ölkənin yanında olduğunu bəyan etdi. Aleksandr

olan Türkiyə vətəndaşlarıdır. Onların Azərbaycanın işgal olunmuş ərazisinə gedib separatçı rejimin qondarma qurumlarını rəsmi kurum kimi qəbul edib görüşlər keçirməsi Türkiyəyə də xəyanətdir. Bəs Türkiyənin mətbuatı, rəsmi qurumları hara baxır, niyə buna göz yumurlar?! Niyə o adamlarla bağlı səfər edənlerlə bağlı qara siyahılar tərtib edib və edir.

Türkiyədən Dağlıq Qarabağ'a gedən heyəte Azərbaycandan sərt təpki - "Cezalandırılsınlar!"



Tənzilə Rüstəmxanlı:

"Türkiyənin mətbuatı, rəsmi qurumları hara baxır, niyə buna göz yumurlar?!"

edti. FETÖ məsələsində rəsmi Bakının mövqeyi birmənalı və qeytiyyətidir. Bu gün də FETÖ mövzusunda Azərbaycan olunduqca həssasdır.

Həmçinin PKK məsələsində Azərbaycan dövləti hər zaman Türkiyənin yanında mövqə tutub. Quzey Kipr Türk Cümhuriyyəti (QKTC) mövzusunda da dövlətimiz rəsmi Ankaranın mövqeyinin ziddinə bir addim atmayıb. Təsəvvür edək ki, Azərbaycandan bir qrup şəxs Yuristan üzərindən yunan Kiprına səfər edir, orada QKTC-nin yunan torpağı olduğunu bəyan edir. Yaxud Bakıdan nümayəndə heyəti Pensilvaniyaya gedir, Fətulla Gülenlə görüşür, onu desteklədiklərini açıq şəkildə bildirir. Sonra da Bakıya qayıdır bu səfərlərlə bağlı televiziyalarda şərh verirlər. FETÖ, PKK və Şimali Kipr Türk Cümhuriyyəti mövzuları Türkiyə üçün nədirse, Azərbaycan üçün də odur. Azərbaycan tərəfi də eyni həssaslığı təbii olaraq Türkiyədən, onun hakimiyyətindən, mediasından gözləyir.

Türkiyə ilə Azərbaycan təkcə iki qardaş dövlət deyil, həmçinin təbii və strateji müttefiqdir. Müttefiqlik, qardaşlıq, yoldaşlıq isə birtərəfli olmur, hər iki tərəfdən eyni həssaslıq və fədakarlıq, həmçinin ciddiyət təbə edir.

Mövzu ilə bağlı "Yeni Müsavat" a danişan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib ki, həmin şəxslərin hərəkəti Türkiyə-Azərbaycan münasibətləri nə zərbe vurmağa xidmet edir. Bunu isə ermənilər istəyir. Zaman-zaman bəle hallar baş verir: "Bu adamlar erməni qarışığı

Fazıl Qəzənfəroğlu:

"Dağlıq Qarabağ'a gedənler PKK-ya bağlıdır, onlar Türkiyə əleyhinə fəaliyyət göstərirler"

ölçü götürülmür?! Türkiyə hökuməti separatçı rejime dəstək verən həmin vətəndaşları ilə bağlı addımlar atmalıdır. Bilmək lazımdır ki, o xainlərin separatçılarla görüşməsi Azərbaycan-Türkiyə ilişkilərinə böyük ziyan verir. Bunun üçün də Türkiyə hökumətinin münasibəti ortada olmalıdır. Azərbaycan cəmiyyəti Ankaradan bunu gözləyir. Yəqin ki, Türkiyə hökumətindən rəsmi mövqə gələcək. Çünkü Azərbaycan Türkiyənin zərərinə olan her hansı bir məsələdə hər zaman çox ciddi qardaşlıq mövqeyi nümayiş etdirib. FETÖ hadisələrində Azərbaycan Türkiyənin maraqları naminə çox radikal addımlar atdı. Qardaşlığın gərayı bu idi. Azərbaycan mətbuatı, içi "Yeni Müsavat" qəzeti olmaqla, bu məsələlərdə Türkiyəyə çox ciddi dəstək verdi, qardaşlıq nümayiş etdirdi. İndi biz gözləyirik ki, eyni həssaslığı Türkiyə hökuməti, mətbuatı, Türkiyənin prezidenti və xarici işlər naziri nümayiş etdirəcək. Əminəm ki, bu olacaq".

Milli Məclisin üzvü Fazıl Mustafa isə bildirdi ki, Dağlıq Qarabağ'a gedən şəxslər PKK-ya bağlı şəxslərdir və onlar Türkiyə dövlətinin da əleyhinə fəaliyyət göstərirler: "Məsələdə bir qədər fərqli nüanslar var. Türkiyə də bundan əziyyət çəkir. O adamlar öz ölkələrinə qayğıdan onları separatçılarla görüşdükleri üçün məsuliyyətə cəlb etmək gərəkdir. Türkiyənin özü bu cür adamların əlindən əziyyət çəkir".

Millet vəkili Zahid Oruc isə

səfər özü-özlüyündə qanunsuzdur. Çünkü bu, Azərbaycanın iradəsi və qanunları əleyhina hərəkətdir: "Şübə etmirem ki, həmin adamlar Ermenistanın vizaya vermesi ilə Dağlıq Qarabağa gedə biliblər. Azərbaycan Dağlıq Qarabağa qanunsuz səfərlər edənlərlə bağlı qara siyahılar tərtib edib və edir. Aleksandr

onu qəfəsi bu durumu anlayacaq, qəbul edəcək "terəqqi" də deyil. Bu ölkədə atasının tabutuna ciyin verməyəcək, onu son mənzilə yola salmayacaq oğul, loru dildə desək, gərək el arasına çıxmasın.

Min illərdən bu ölkədə belədir: valideynlər atalıq-analıq borclarını, oğul-qızları isə öz övladlıq borclarını sözsüz yeri-nə yetirirlər. Yəqin ki, aži yüz il də belə davam edər. Sonrası kim bilir, necə olacaq.

Norman Zadə isə qafa, düşüncə etibarilə ilə azərbaycanlı deyil. Adam amerikalıdır, amerikalılar kimi düşünür, yaşayır, qərarlar qəbul edir. Onun amerikalı düşüncəsinə görə, atası uzun ömür yaşayıb, heç də pis yaşamayıb, şohretin, maddi teminatın zirvəsini görüb, amma vaxtı çatıb, həyatdan gedib, məsələ də bitib.

İndi mister Norman bir bitmiş məsələyə görə uzaq Amerikadan təyyare ilə 12 saat yol qət edərək, dünya - aləmin xərcini çekerek, onu doğma sayan,ancaq prinsipcə, yad bir ölkə olan Azərbaycana necə gəlsin, nəyə gəlsin? Adam düşünür ki, bunun ona bir faydası olmayıcaq. Oğulluq borcu haqqında deklamasıyları ona çatmaz. Yəqin ki, o, çıxdan-dır özünü atasına borcu sayır. Ne vaxtsa ödəşiblər.

Biz belə şəyər bilmərik. Amma Amerikada, Avropada oğul (ve ya qız övlad) son gününə qədər ata-anasını qayğısına qalsın, onu müalicə etdirsin, hər nazını çəksin, ölüdən sonra onu təntənəli şəkildə dəfn etsin, hüzur məclislərini yola versin, qırx mərasimə qədər qəbirüstü abidə düzəltdirsin - yoxdur belə şey.

5-6 il önce ABŞ-in Cənubi Karolina ştatının paytaxtı Kolombiya şəhərinin qəbristanlığının yanından keçirdik. Hektarlarla düzən sahəni tutan, gülüstən bir qəbristanlıqdə bir dənə də olsun başdaşı yox idi. Bütün məzarlar torpağın səthi səviyyəsindədir, yalnız onun kimə məxsus olmasını bildirən kiçik lövhə mezarın baş ucuna basdırılmış iki qisa, 5-10 santimetrik boruya yapışdırılıb. O borular da ondan ötrüdür ki, məzar üstüne gələnlər gətirdikləri gülləri həmin oyuga sancınlar.

Yəni amerikalılar, kobud desək, "ölünün naziyla" oynamırlar, ona məzarüstü abidə ucaltırlar, "həyat davam edir" deyə öz cari qayğılarını çekirlər.

Avropada da aşağı-yuxarı elədir. İsvəçcə qocalar evində çalışan bir sabiq həmkarımız danişir ki, burada qocalar uzunömürlüdür, 85-90 yaşında qarılara, qocalara baxınq, nadir hallarda övladları gəlib onlara baş çəkir. Onun sözlərinə görə, bir yaşıdan sonra əksər qocalar könlüllü şəkildə qocalar evinə, lüks pansionata gəlir, ömürlerinin son günlərini burada, övladlarından, nəvələrindən ayrı keçirir, bitirirlər.

Avropanın başqa ölkələrində yaşayan həmyerilərimiz də danişırlar ki, burada ahlı insanların təminatı, ölüdən sonra dəfni tam olaraq dövletin, bələdiyyələrin üstündədir.

Bu günlərdə Avropa ölkələrindən birindən qaytmış həmkarımıza orda danişıblar ki, orada tənha ahillərin ölümünü övladları ən sonda bilir. Yaşılı valideyn öz menzilində ölü, bəzən bir neçə gün bundan kimsə xəber tutmur.

Bu, yaxşıdırı, pisdirmə, uzun-uzadı mühakimə yürütmək, mühəbəsə etmək olar, amma fakt budur ki, tərifli Avropa ölkələrində valideynlər en azı 18 il bütün qayğılarını çekdikləri övladlarının qayğısına möhtac olduqları vaxtda kim-səsiz qalırlar.

Biz hələlik "o səviyyə"yə çatmamışq. Bizim ailə institutunda valideyn-övlad-nəvə tsikli hələ pozulmayıb. Onlar bir mənzildə yaşayırlar, bir-birinin həyatını rəngli edir, bir-birinin qayğısına qalırlar. Məsələn, babalar, nənələr nəvələrinin təhsilinə diqqət yetirir, nəvələr də onların qayğısını çəkir, yaxruqlarına baxırlar.

İndi dövrən bir qədər dəyişib, yeni ailə qurmuş gənclər valideynləri ile bir damın altında yaşamaq istəmir, asudə, sərbest olmaq isteyirlər. Əslində "övladım mütləq mənimlə bir evdə yaşamalıdır" deyən valideynlər də, "biz mütləq ayri yaşamalıq" deyən gənclər də müdhiş bir eqoizm var. Demək ki, hər kəs öz rahatlığını düşünür.

Bəs övladlıq borcu, vəfadərlilik harada qaldır?

Kim nə deyir-desin, bizim ailə institutu bütün mənfi-müsəbbələri ilə birlikdə ayrıca bir dəyərdir. Burada 80 yaşılı valideynlər 55 yaşılı oğulla "uşağım" deyir, 60 yaşılı oğul isə 85 yaşı anasını yeri geləndə qucağında gəzdirir. Körpəsinə atanlar, yaşılı valideynindən imtiyənənən isə olduqca nadirdir, istisna hallardır.

Lüks pansionatın kədərli ahilləri



□ Etibar SEYİDAGA

Bu ilin sentyabri Azərbaycan-Qərb əlaqəlerinin perspektivi baxımından növbəti bir sınaq ayı oldu. "The Organized Crime and Corruption Reporting Projekt" teşkilatının (OCCRP) məlum materialının açıqlanmasından dərhal sonra o, sürətlə beynəlxalq mediyada yayılmağa başladı və rəsmi Bakının əleyhinə ciddi ittihamlar irəli sürüldü. Azərbaycan hakimiyəti də bu hücumları cavabsız qoymadı. Bəyan edildi ki, bu, milyarder Corc Sorosun, məlum anti-Azərbaycan şəbəkəsinin və ermənilərin durdugu növbəti təxribatdır.

Ancaq eksər ekspertlərə görə, məsələnin kökləri daha derindədir və bunu sadəcə, Cərc Sorosun Azərbaycanın münasibəti ilə və ya təkcə ermənilərlə bağlamaq doğru olmazdı. Bu qənaətin doğruluğu üçün hadisə və faktların qarşılıqlı əlaqəsi və məntiqi ardıcılığına diqqət çəkmək ki-fayətdır.

Məlum dolduğu kimi, Barack Obamanın prezidentliyi dövründə Amerika-Azerbaycan münasibətləri ciddi çat vermişdi. Bu, artıq müzakirə mövzusu da deyil ki, o vaxt rəsmi Bakıya qarşı Vaşinqtondan idarə olunan kampaniyanın başında ABŞ dövlət katibinin müavini Viktoriya Nuland, ştatlı tənqidçilər Devid Kramer və Riçard Kozlariç (Azərbaycandakı keçmiş səfir - red.), Avropada isə Avropa Şurasının insan haqları üzrə komissarı Nils Myujnieysk kimi xadimlər dururdu. Aşağı cərgələrdə isə Rebekka Vincent və başqa "nasionalfəalların həvəskarları" yer almışdı. Bura geniş media şəbəkəsi və QHT-ləri də əlavə eləsək, o zaman Azərbaycana qarşı qara PR kampaniyanın miqyas və təsir gücünü təsəvvür eləmək catın olmaz.

2016-ci ilde Donald Tramp ABŞ prezidenti seçiləndən sonra ümidi artdı ki, Vaşingtonun enerəni siyasetində, o sıradə onun Azərbaycana münasibətində köklü dəyişiklik baş verəcək. Fəqət, bu məsələ Trampin özünün ABŞ prezidenti olaraq hədəfə alınması və hücumlara məruz qoyulması ilə mürəkkəbləşdi. Buradan belə qənaəət gəlmək olar ki, Azərbaycana qarşı başladılan geniş kampaniyanın arxasında nə Ağ Ev, nə də Dövlət Departamenti dayanır.

III.

Sirr deyil ki, OCCRP - ABŞ-in layihəsidir. Nə vaxt ki, Amerikadakı müəyyən dairələrin bu və ya başqa ölkədə maraqlarına əngəl yaranır, o zaman məhz belə üzdəniraq strukturlar vasitəsilə dövriyyəyə xüsusi xidmət orqanlarının dezinformasiyaları ilə yoğrulmuş məlumatlar ötürülür. "Guardian"ın, BBC-nin, "Le Monde"nin və başqa bə kimi KİV-lərin belə materialları ictimaiyətdirməkdə maraqları aydınlaşdır - hər halda Bakida I Avropa Oyunları zamanlı bunun, bəyənəlxalq media və QHT şəbəkəsinin eyni qaydada Azərbaycan aleyhine necə işlədiyinin şahidi olmuşdur.

Sual olunur: bəs nədən
“Rossiya seqodnya” beynəl-



Azərbaycana qəfil hücumların arxasındaki sırlı qüvvə - yeni şok təfərrüat

Ölkəmiz əleyhinə yeni qarayaxma dalğası təkcə okeanın o tayındakı məlum şəbəkədən qaynaqlanmır; prosesdə Rusiya da var - ilginc motiv...

“Görünür, anti-Tramp və anti-Azərbaycan şəbəkəsinin Bakıya münasibətdə mövqeləri Moskvanın maraqları ilə üst-üstə düşür”

ropa Mehkəməsinin 46.4-cü maddəsindən gedir. Bu maddənin tətbiqi yekun etibarilə Azərbaycanın Avropanı Şurasından çıxarılmasına qətişə bilər.

Buna qədər - OCCRP-nin məlum materialı yayılana kimi, hətta daha önce Yaqaland dəfələrlə ve əsassız şəkildə Azərbaycanı tənqid edib. Ancaq iş Rusiyaya geləndə cənab Yaqaland səylerini daha çox problemin qarşılıqlı anlaşma yolu ilə həlline yönəldir ki, bu da təecüb doğurmaya bilməz.

2009-cu ildə Avropa Şurasi'nın baş katibi seçilen T. Yaqaland, demek olar, hər il Rusiya-da olub. Internetdə onun 2013-16-ci illərdə Moskvada, Sankt-Peterburqda Rusiya rəhbərliyi və vətəndaş cəmiyyət təmsilçiləri ilə səmimi görüşləri barədə yeterli məlumatlar var. Ancaq əgər Rusiya nümayəndə heyəti ilə birgə Suriyada prezident Bəşər Əsədə baş çökəmek AŞ PA sədri Pedro Agramuntə baha baş gəldiše və o, ruslarla əməkdaşlıqlıda ittiham edildiše, o zaman niya analoji ittihamları davamlı olaraq Rusiyaya baş çəkən Yaqlandın ünvanına səslənmiş? Kim zamanat verə

Bellidir ki, 2014-ü ilde Kırım və Sevastopolun Rusiyaya ilhaqından sonra AŞ PA-da Rusiya qarşı sanksiya qəbul edilib və həmin qərar bu günədək qüvvədədir. İndi isə belə bir vəziyyətdə cənab Yaqları davranışına diqqət edək

2016-ci ilin dekabrnda Moskvaya səfəri zamanı o, Rusiya prezidenti Vladimir Putinə dedi ki, Rusiya ilə Avropa Şurası arasında əməkdaşlıq fundamental olaraq zərər görməyib. Bu sözlər o vaxt deyilmişdi ki, bütün Qərb Rusiyaya hücum edərək, ona qarşı sanksiyalar tətbiq eləmişdi. Bu ilin avqustunda Fransa prezidenti Emmanuel Makronla görüş zamanı isə cənab Yaqland bəyən elədi ki, Rusiyani Avropa Şurasının tamhüquqlu üzvü görmək istəvir.

Yaqland öz fikrini belə
əsaslandırır ki, 140 milyon insa-
ni Avropa İnsan Haqları Məhkə-
məsinin yurisdiksiyasından ke-
narda saxlamaq düzgün olmaz.
Belə çıxır ki, Yaqland Avropa
Şurasının üzvü olan bir ölkənin
ərazisinin bir hissəsini işgal ele-
miş ve həmin ölkənin başqa
ərazilərində münaqışə ocaqları
yaratmış Rusiyani strukturun
tamhüquqlu üzvlüyüne qaytar-
maq istəyir. Amma bir nəfərə
göre Azərbaycanın Avropa Şu-
rasından çıxarılmasına, beləlik-
le də 10 milyon insanın öz hü-
quqlarını Avropa Məhkəməsin-
də qorumaq hüququndan meh-

Bundan əlavə, məlumdundur ki, 2014-cü ilde Krimda keçirilən referendum şübhə doğurmuş, beynəlxalq nəzəret altında təkrar səsverme çağırışı səslənmişdi. Yaqland ise bəyan etmişdi ki, heç kim belə bir referendumun keçirilməsinə hazırlı deyil. O, məsləhət görürdü ki,

Ukraynada daxili islahatlar keçirilsin və Kiyev bu yolla Moskvaya qarşı qarşidurmada daha güclü olsun. Bütün bunlar Rusiya mövqeyinin məqsədli müdafiəsi və ona sadıqlıq anla-
ma qəlmirmi?

2017-ci il yanvarın 19-da Rusyanın Konstitusiya Məhkəməsi hökumətə Avropa İnsan Haqları Məhkəməsinin YUKOS-la bağlı qərarını yerinə yekitirməməyə icazə verdi. 2015-ci ilde qəbul edilmiş qanuna əsasən isə Rusiya Konstitusiya Məhkəməsinin qərarı beynəlxalq məhkəmələrin qərarlarından üstün hesab edilir. Beləcə, Avropa Məhkəməsinin onlara qərarı, o sıradə siyasi motivli qərarları Rusiya tərəfindən icra olunmur və cənab Yaqland da bütün bunları görməzlidən gəlir. Amma Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarı yeterli imiş ki, baş katib Avropa Şurasından çıxarılması üçün hərəkətə keçsin. Məgər ou, Yaqlandın ikili standart yanaşmasının və Rusiya maraqlarına sədəqətinin göstəricisi de-

Və sonra bir az da çox. Sirr deyil ki, Rusiyada beynəlxalq QHT-lərin fəaliyyəti qadağan olunub və praktik olaraq, bütün Qerb təşkilatları ölkədən qovulub. Yerli QHT-lerin xaricdən maliyyələşməsi qanundan kənar elan edilib. Ölkədə heç bir müstəqil KİV, ictimai və siyasi təşkilat yoxdur. Hakimiyətin vurulmuş blogger Aleksandr Navalnıyı qarsı davranışı Rus-

vada müstəqil ictimai fəaliyyətin nəyə başa gəldiyinin parlaq nüümənəsidir. Doğrudanlı Rumiyyaya xüsusi diqqət cənab Yaqlaşdırın gözünü o dərəcədə kor edib ki, bu kimi ap-aydın seyləri görmür və ya görmek isə emir?

Son hadiselerə gəlincə, faktlar, hadiselerin inkişafı, həmçinin iştirakçıların areali sübut edir ki, Rusiya artıq OCCRP kimi təşkilatlarla sıx əlaqələr qurub və bu yöndə öz maraqlarını irəli aparmaqdadır. Əslində isə Lük Volontenin, Eduard Lintnerin və Azərbaycan maraqlarının lobbiçiliyində suçlanan digərlərinin fealiyyətini öyrənmək və onların hansı ölkənin şəbəkəsinə aid olduğunu, hərdən maliyyələşdiyini müəyyənleşdirmek lazımdır. Belə bir təhqiqat hətta ABŞ-dakı və Avropanın seçki prosesinə müdaxilədə ittiham olunan Rusyanın geniş əlaqələrini üzə çıxara bilər. Bu suala da aydınlıq gələ bilər ki, Moskva Fransada Mari le Penin, Belçikada Geret Vilder-sin, Avstriyada Norbert Xoferin və s.-lərin hakimiyyətə gətirilməsində hansı rıcaqlardan istifadə olunur.

adə edir? Azərbaycan isə o zaman ən azından dost-rəqiblər səridən öz isini bilmis olardı.

Göründüyü kim, Azərbaycan əleyhinə yeni dalğa təkcə okeanın o tayından məlum şəbəkədən qaynaqlanır. Bu prosesdə bilavasitə Rusiya da iştirak edir. ÜAK-ın ləğvi, Rusiya KİN-dən Azərbaycana verilən ultimatumlar, Moskvanın nəzətindəki Qərb mediası, QHT və ekspertlərdən Bakı əleyhinə çıxışlar bu iddiyanın əsassız olmayılığını təsdiqləyir.

Görünür, anti-Tramp və ey- ni zamanda anti-Azərbaycan şəbəkəsinin Bakıya münasibət-də mövgələri Moskvanın məaqləri ilə üst-üstə düşür. Kremlin motivləri burada kifayət qədər aydındır: Azərbaycanın qlobal energetik layihələrinə mane olmaq, Bakı ilə Avropa Birliyi arasında strateji tərəfdəşliq sahada sazişin imzalanmasına imkan verməmək, Bakını Avrasiya İqtisadi Birliyi və KTMT-yə cəlb eləmək və bütövlükdə təmamən Azərbaycanı öz orbitin-de saxlamaq, onu Qərbdən izo-

Aydın olmayan yalnız odur
ki, bununla, görəsən, an-
-i-Tramp şəbəkəsi nə udur?
Gerçekdənmi erməni loyallığı
ve dostluğunu? Xeyr. Şübhəsiz
ki, manevr imkanlarından məh-
rum olan Azerbaycan həm da
bu şəbəkənin özəl maraqlarını
əmin oləməli olacaq. Görəsən,
bu haqda Qərb nə düşünür?
Sivasat səhəsi

Bu gün dünya şöhrətli alim Lütfi Zadənin nəsi Bakıya götirilir. Alimin cənəzəsi saat 6:00-da Bakıya catacaq. Lütfi Zadənin cənəzəsi aeropordan birbaşa Heydər Məscidinə aparılacaq. Saat 12:00-da Milli Elmlər Akademiyasında vida mərasimi başlayacaq. Daha sonra isə Lütfi Zadə I Fəxri Xiyabanda dəfn olunacaq.

Lütfi Zadənin yaxın qohumu, xalq artisti, rejissor Cənnət Səlimova APA-ya bildirib ki, alimin oğlu Norman Zadə dəfn mərasimində iştirak etməyəcək.

AMEA-dan "Yeni Müsavat" a bildirib ki, Lütfi Zadə ilə vida mərasiminin 2 saat- 14:00-a qədər keçirilməsi nezərdə tutulub.

Məlumatlara görə, Lütfi Zadənin Bakıda dəfn olunmasının təşkili məsələlərinə rəhbərlik Bakı Şəhər İcra Hakimiyətinin başçısı Hacıbala Abutalibov tapşırılıb.

Qeyd edək ki, Lütfi Zadə sentyabrın 6-da ABŞ-da vefat edib. O, ölməzdən önce Azərbaycanda dəfn olunmağını vəsiyyət edib.

Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda, Rəhim Ələsgərzadə və yəhudİ əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın ailəsinə dünənyaya gəlib.

Onun atası İranın Ərdəbil şəhərində ziyan ailəsində dünənyaya göz açıb. Birinci Dünya müharibəsi illərində Ərdəbilden Bakıya köçüb və burada ticarət-lə məşgül olmaq qərarına gəlib. O, Bakıda kibrət satışı ilə məşgül olaraq, özünə müəyyən şərait

qura bilib. Lütfi Zadənin atası eyni zamanda Azərbaycan Universitetinin Şərqşünaslıq fakültesində təhsil alıb və İranda çap olunan həftəlik qəzetlərin Bakıda müxbiri kimi çalışıb. Bakıda gələcək həyat yolunda Fanya ilə tanış olub və valideynlərinin rəziliyi ilə onunla ailə qurub.

Lütfi Zadə de ilk təhsilinə Bakıdakı 16 sayılı məktəbdə başlayıb. Lakin 1932-ci ildə Sovet İttifaqının İran vətəndaşının azerbaycanlılarla bağlı qəbul etdiyi qərara görə onlar iki yoldan birini seçməli idilər: ya sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni dərhal tərk etməli idilər. Ələsgərzadələr ailəsi İrana geri qayıtməq qərarına gelir. SSRİ-də kibernetika, informatika, genetika kimi elmlərə qarşı mənfi münasibət olduğu üçün hesab edilir ki, Lütfi Zadə burada qalsayıdı, dünya şöhrətli alim olma bilməzdi. Beləliklə de 10 yaşında Bakını tərk edərək Tehrana köçən Lütfi Zadə təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Bu məktəbdə o, ilk dəfə olaraq Amerika elmi və mədəniyyəti haqqında mə-

lumat əldə edib. Orta təhsilini tamamladıqdan sonra Tehran Üniversitesi Elektrik mühəndisliyi fakültəsinə daxil olub.

Böyük alimin Amerika həyatı ise 1944-cü ildən başlayır. Üniversitesi bitirdikdən sonra Amerika Birləşmiş Ştatlarına yolları ve təhsilini Massachusetts Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə valideynlərini də öz yanına getirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948-ci ildə bu universitedə elektron mühəndisliyi üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim, kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib. Burada ilk vaxtlar bir qədər çətinliklər çəkən alim sonralar sərəta uyğunlaşdırıb və ömrünün sonuna qədər de Berkli Universitetinin professoru olaraq qalıb.

Alim süni intellekt sahəsində qeyri-selis mənətiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru olub. O, bu ali təhsil müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Lütfi Zadə həmçinin Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri seçilib. Kaliforniyanın Berkli şəhərində "İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu" yaradılıb.

Bu gün dünya elmine Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlар elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-selis mənətiq nəzəriyyəsidir. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-selis mənətiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuan maşınları, vakkum kimyevi təmizləyiciləri istehsalında, avtomobilərin, qatarların, sənaye proseslərinin idarə olunmasına geniş istifadə edirlər.

□ ƏLİ RƏIS

Lütfi Zadə bu gün Bakıda dəfn olunacaq



Dünya şöhrətli alimlə vətəndaşının MEA-da keçiriləcək və I Fəxri Xiyabanda dəfn olunacaq

"Bank Standart" maxinasiyası sabiq nazirə təhlükə yaratıb

"Bank Standard" QSC-nin lisenziyasının leğv olunması, bankının idarə heyətinin sabiq sədri Səlim Krimannın ölümənən qəzası, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərin təsisçisi Cəlilov Çingiz Asım oğlu "Bank Standard" QSC Kommersiya Bankının idarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçə qabaqcadan razılaşmaqla ələbir olaraq həmin dövrə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müsahidə Şurasının razılığı olmadan dəyəri səni olaraq artıq qiymətləndirilmiş emlakları girov qoymaqla özünü, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, elecə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayri-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, menzil temiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri esasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilmesi) etdirmekle mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölmüşdür. C.Cəlilov qeyd edi-

lumat əldə edib. Orta təhsilini tamamladıqdan sonra Tehran Üniversitesi Elektrik mühəndisliyi fakültəsinə daxil olub.

"Lənkəran Mehmanxana" QSC daxildir.

Başqa olyarqlardan fərqli olaraq, H.Babayev holdingin şəhmlərinin 100 faizinin ona aid olduğunu gizlətmirdi. Ötən ilin sentyabrında "Bank Standard"ın lisenziyasının leğvi, həbsler və müştərilərə olan borcun hələ də qaytarılmaması isə H.Babayevi başqa taktika seçməye məcbur edib. AzadlıqRadiosunun son araşdırmasında deyilir ki, "Standard Lizing" 2016-ci ildə 1.3 milyon manat zərərə uğrayıb. Dərnəğündə plastik boru zavodunun 2016-ci ilin əvvəlinə ödenilməmiş zərəri 8 milyon manata çatırdı. Lənkəranda "Qala" adı ilə tanınan mehmanxana da holdingin xeyr getirmir.

H.Babayevin vəziyyəti son aylar daha da pisləşdirildiyindən bir neçə gün əvvəl holdingin rehberliyində müəmməli dəyişiklik olub. Uzun illər "AB Standard" QSC-yə rehbərlik etmiş Oruc Heydərov bu yaxınlarda vəzifəsini Hadi Məmmədova ötürüb. Vergilər Nazirliyinin məlumat bazasında da bu fakt təsdiqini tapıb. O.Heydərov bu ilin aprelində təyinat aldı "Standard Insurance" şirkətində Müşahidə Şurasının sədri vəzifə-

edib. Şirkətlə bağlı yuxarıda qeyd etdiyimiz dəyişikliklər də buna işarə olıb ilər.

"Yeni Müsavat" a etibarla mənəbədən sızan xəbərlər de ki-fayət qədər sensasiyondur. Bildirilir ki, H.Babayevin özünün 100 milyon manatdan çox borcu var. Bura "Standard Bank" in müştərilərə olan borcu daxil deyil. Yada salaq ki, Əmanətlərin Siğortalanması Fonduñun məlumatına görə, "Bank Standard" in 1,2 milyard manat borcu var. Bunun yalnız 462 milyon manatını siğortalanın əmanətlər teşkil edir.

Heydər Babayevin şirkəti "AB Standard" isə bu zərərlərə görə yalnız təsisçi kimi onun kapitalına sərmayesi həddində - 75 milyon manat həcmində öhdəlik daşıyır. Yəni qanunvericiliyə görə, holdingdən onun başqa əmlakını bu bankın zərərini ödəməyi tələb etmək olmaz.

Məhz bu və hələ ki məlum olmayan digər səbəblərdən H.Babayev yavaş-yavaş "yoxa çıxır". İddialara görə, sabiq nazir bütün əmlakını satıb ölkədən getmək istəyir. Bu xəbərlər leğv prosesində olan "Bank Standard" in Kreditorlar Komitəsinin bir neçə gün əvvəl prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyi bir vaxta təsadüf edir. Belə guman etmək olar ki, "Bank Standard" maxinasiyası "Beynəlxalq Bank işi" qədər sensasiyə həbslərle müşahidə oluna bilər. Bildirilir ki, H.Babayevin əmlaklarını satması barədə xəbər dərhal hakimiyyətdə müəyyən dairələrin narazılığına səbəb olub. H.Babayevin ona vaxtıla verilən selahiyətlərdən istifadə edərək özüne böyük bir biznes şəbəkəsi kurması, indi isə az qala yarıgilı şəkildə bunları satışa çıxarması və ya təsisiçilərinə dəyişməsi iqtidarı narazı salıb. Mənbə deyib ki, sabiq nazir "heç nəyi sata bilərsən" mesajı da artıq verilib.

Holdinq ərtəfindən çənberin daralması, Respublika Prokurorluğunun "digər təqsirli şəxslərin dairesinin müəyyənəşdirilərək məsuliyyətə cəlb edilmələri" barədə bəyanatı H.Babayevi özünü "sigortalamağa" məcbur



Heydər Babayev üçün yolayıcı - sabiq nazir üçün sok

Respublika Prokurorluğunun "Bank Standard" la bağlı cinayət işi açması və prezidentə müraciətdən sonra sabiq iqtisadi inkişaf naziri şirkətlərindən imtina edir və əmlaklarını satışa çıxarıb; ona niyə "heç nəyi sata bilməzsən" mesajı verilib?

Heydər Babayevin ailesine məxsus "AB Standard" QSC-nin tərkibinə lizing, sigorta, bank, hüquq, istehsal, hotelçilik və digər sahələrə aid bir neçə şirkət daxildir. Hazırda holdingə "Standard Lizing" QSC, "Standard Kapital" MMC, "AJC" MMC (daşınmaz əmlak idarəciyi), "AB Skybell" MMC (telekommunikasiya-bu şirkət çoxdan fealiyyət göstərmir), "Dərnəgül Boru Zavodu" QSC və

sində qalır. Yeri gəlmışkən, mediada H. Babayevin sahibi olduğu "Standard Insurance Georgiya" şirkətinin onun tərəfindən gizli şəkildə öz həyat yoldaşı Aliya Babayevaya satıldığı barədə xəbər yayıldı.

Holdinq ərtəfindən çənberin daralması, Respublika Prokurorluğunun "digər təqsirli şəxslərin dairesinin müəyyənəşdirilərək məsuliyyətə cəlb edilmələri" barədə bəyanatı H.Babayevi özünü "sigortalamağa" məcbur

Beş bundan sonra nə olacaq? H.Babayev üçün hansı yol görünür? Yolun sonuna gəldim?

Güman ki, yaxın günlərdə bu suallara böyük ölçüdə aydınlaşacağı gələcək...

□ "YM"

Hava şəraitinin qəfil və keskin dəyişməsi təkcə bölgələrdə deyil, paytaxtda da əhaliyə ciddi problemlər yaradıb. Bəzi ərazilərdə kanalizasiya sisteminin normal olmaması səbəbindən evlərin həyətinə su yığılib. Bir çox tünvanlıda isə təbii qazın verilməsində problemlər yaşandı. Havalardan soyuq keçməsi məktəb və uşaq bağçalarında istilik sisteminin nə vaxt işə salınacağı məsələsini də gündəmə gətirib.

Bir sözlə, bu il dövlət qurumları soyuq hava şəraitinə qəfil və belə görünür ki, hazırlıqlıqsız yaxalanıblar. Bəs görəsən, bu qurumlar payız-qış mövsümüne hazırlırdırlar mı? Əvvəlki illərdə yaşanan problemlər təkrar oluna bilərmə?

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev qazın təzyiqinin normadan aşağı olması barədə şikayətlərə belə cavab verdi: "Azəriqaz" daxil olan zənglər əsasında müraciətləri qəbul edir və elektron qaydada müvafiq rayonlardakı əməkdaşlara yönəldirilir. Əməkdaşlarımız yerindəcə baxış keçirib təzyiqin bərpası və tənzimləmə işləri aparırlar. Həzirdə qazın təzyiqinin düşməsi ilə bağlı kütlevi hal qeydə alınmayıb. 2017-2018-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasilezis təbii qaz təchizatını təmin edilməsi məqsədilə qaz təsərrüfatında xeyli işlər görüllüb. Yeni qaz xələri çəkilib, köhnə xələr təmir olunub. Təmir olunmuş qaz xələri dayaqlar üzərinə qaldırılıb. Qaz xələri üzərindəki tənzimləyici qurğular, siyirtmələr yenisi ilə əvəz olunub. Görülən bu işlər hərəkətədən sonra da davam etdirilir".

I.Kərbalayev dedi ki, son güler hava şəraiti ilə əlaqədar təbii qaza tələbat artırdıqdan qazın hecmi artırıblar: "Problem yaşayan vətəndaşlar "Azəriqaz" İB-nin 104 və 185 sayılı çağrı mərkəzinə zəng edə bilər. Bu mərkəz 24 saatlıq rejimde fəaliyyət göstərir".

"Azəriqaz" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də son vaxtlar

görülən işlər sayesində, hava şəraitinin dəyişməsi ilə əlaqədar yaşıana biliçək qəza riskinin minimuma endirildiyini bildirdi: "Son günler havanın keskin dəyişməsi, soyuqlaşması və güclü küləyin müşahidə olunmasına, bəzi dağlıq və dağetəyi rayonlarda qar yağmasına baxmayaraq enerji təchizatında heç bir ciddi problem yaşandı. Bunun səbəbi isə son illər "Azəriqaz" tərəfindən aparılan yeni dənqurma işləridir. Bütün bölgələrdə yeni elektrik yarımsənayaları təkili, transformatorlar quraşdırılıb, ağac dayaqlar yenidən dayaqlarla əvəzlenib, hava elektrik xələrinin naqilləri təzəlenib ki, onlar küləkli havaya daha döyümlüdürlər. Nəticədə əvvəller baş verən qəzalar tam olaraq sıfır enib. Belə keskin havalarda iş rejimi gücləndirilir, əməkdaşlarımızın sayı artırılır. Qəza baş verən ərazidə operativ iş aparılır".

"Azəristilik təchizat"

ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev bildirdi ki, istilik mövsümü qanunvericiliyə 5 ay nəzərdə tutulur: "Bakı şəhərində noyabr ayının 15-dən aprel ayının 15-nə kimi davam edir. Dağlıq rayonlarda isə 6 ay nəzərdə tutulub. Məktəblər, uşaq bağçaları və sehiyyə müəssisələrinə gelince, bù məsələ ornlara "Azəristilik" arasında bağlanmış müqavilə əsasında tənzimlənir. Müqavilədə istilik sistemi 5 ay göstərilir. Hər hansı təşkilat, məktəb və ya uşaq bağçası, istilik mövsümündə 1 ay da artıq istifadə etmək istəyərsə, bizi müraciət etməlidir. Əlavə xidmət olunan 1 ayın ödənişinə

Soyuq havalardan dövlət qurumlarını hazırlıqsız yaxaladı

İşqlar söndü, yolları su basdı; dövlət qurumları isə qısa hazırlığın normal olduğu qənaətindədirler



zəmanət verdiyi halda müraciətinə baxıla bilər. Bunun üçün heç bir problem yoxdur. Bizim qazanxanalarımız artıq qış mövsümüne hazır vəziyyətə gətirilib və hazırlıda son tamamlama işləri gedir".

R.Əliyev vurğuladı ki, vətəndaşlarla bu bir qədər fərqli tənzimlər: "Normativ hüquqi aktlarda göstərilir, orta sutkalıq temperatur 5 gün ərzində 6 dərəcədən aşağı olduğu halda istilik mövsümüne vaxtından qabaq başlanıla bilər. Və ya havalardan isti keçidiyən halda aprel ayında istilik mövsümü bir qədər tez sona çatdırıla bilər. İndi isə havalardan soyuq keçir, çox guman ki, bu məsələyə baxılacaq. Əvvəlki illərdə de belə təcrübə olub. Havalardan soyuqlaşanda biz internat məktəbləri, uşaqlar evləri, doğum evləri və

xəstəxanalarla istilik təchizatını vaxtından əvvəl verdik. Bu il de artıq indidən istilik mövsümüne hazırlıq. Zərurət yarandıqda və ya müraciət olduqda istilik verilməsinə başlaya bilərik".

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsərət Vəlehov bildirdi ki, agar keskin soyuqlaşma baş verərsə, buna gedəcəklər: "Bu hava şəraiti mütəmadi davam edərsə, müvafiq ərazinin təhsil şöbələri tərəfindən məktəblərdə istilik sisteminin işə düşməsi üçün vaxtından əvvəl müraciət edilə bilər. Lakin hələ ki elə bir zərurət yaranımayıb".

Qeyri-sabit hava şəraitinin gətirdiyi problemlərdən biri də

yağıntı zamanı yağış sularının yollarda yığılib qalması və yanğın gölməçələrin yaranmasına səbəb oldu. Belə vəziyyət Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində də müşahidə olunub və bu qəsəbənin fotoları sosial şəbəkələrdə paylaşılıb. Yağış sularının axıdılması üçün kanalizasiya sistemlərinin işlek vəziyyətə gətirildiyini dəyen "Azersu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Binəqədi rayonundakı durumun kanalizasiya sistemlərinin olmaması səbəbindən baş verdiyi dileyə gətirdi: "Həmin ərazidə heç bir infrastruktur, yağış şəbəkəsi və sair yoxdur, orada həmişə eyni vəziyyət müşahidə olunur. Bu ilin əvvəlində Nazirlər Kabinetinin bir qərarı oldu. Orada subasma ehtimalı olan 13 ərazidə işlərin görülməsi ilə bağlı "Azersu"ya tapşırıq verildi. Bunlar Binaqədi şəhəri, Taşajılı və Böyükşor gölü idi, Ziya Bünyadov prospekti ilə "Dərnəgül" yolunun kəsişdiyi ərazi idi, Yasamal rayonu Əhməd Cəmil küçəsi, Nərimanov rayonunda Əliyar Əliyev küçəsi, Xətai rayonu Kazımağa Kərimov, Məhəmmədi yolu və Ramanada Südçülük kolxozu ərazisi, bir de Sabunçu Vağzalı idi. Bu 13 ərazidə kollektorların tikintisindən başlıq, artıq həmin işlər yekunlaşdırıldı. Digər ərazilərdə də yaxın 1 ayda işlər yekunlaşacaq. Subasma hallarının da-ha çox müşahidə olunduğu ərazilərdə artıq bu halların qarşısını alıb. Bizdə həmçinin mütemadi olaraq kanalizasiya borularına, su barmaqlıqlılarının təmizlənməsi işləri həyata keçirilir. Çalışırq ki, yağış yağarkən gölməçələr yaranmasın, yaranarsa tez zamanda aradan qaldırılsın. Lakin hələ ki ne respublika yollarında, nə də Bakı şəhərində belə bir hal müşahidə olunmayıb".

□ Nərgiz LİFTİYEVƏ

İstəfa verən Vəkillər Kollegiyasının sədrinə ittihamlar



Vəkillər Kollegiyasının sədrini Azər Tağıyevin gözlənilmədən istefası günün əsas mövzulardan birincə çevrilib. O, bunu səhətindəki problemlə əlaqələndirdi. Bu gəlismə daha önce A.Tağıyevin ömürlük Vəkillər Kollegiyasının sədrini olacaq ilə bağlı xəberləri yalanlaşdırıb. Halbuki sonuncu sədr seçkilərdən sonra proseslərin bu istiqamətdə corəyan edəcəyi gözlənilirdi. Seçkide Vəkillər Kollegiyası sədrliyinə əsas naminəzədlərlə bağlı da müzakirələrin başlandığı bildirilir və artıq xəberin yayıldığı andan etibarən, müxtəlif iddiaçıların adları çıxılmışdır.

Maraqlıdır, A.Tağıyevin gədidişindən sonra bu sahədə hanisə müsbət dəyişikliklər yaşa-na biləmi?

Vəkil Yalçın İmanov "Yeni Müsavat" a açıqlamasında bildirdi ki, Azərbaycanda vəkillik institutunun problemi Azər Tağıyevlə bağlı deyil. Onun sözlərinə görə, A.Tağıyevin gədidiş ilə birbaşa bağlıdır. Məhkəmə sis-

temi təkmilləşməsə, müstəqiləşməsə, konkret fərdin vəzifədən gedib-getməməsi heç nəyi həll etməyəcək".

Y.İmanov dedi ki, A.Tağıyevin özü ilə bağlı da bir sira prob-

lemələr vardi. Müsahibimizin fikrincə, məhz fərdi olaraq yaratdı-ği bəzi problemlər bu sahəye ciddi zərbələr vurmışdı: "Bəzi dostlarımız onun rehbərliyi dövründə kollegiyadan xaric edildi, bəzilərinin isə kollegiyaya üzv ola bilmedi. Vəkillər Kollegiyası təsis olunana qədər vəkillərimiz lisensiyali fəaliyyətlə məşğul olurdular. Amma kollegiya təsis olunanda vəkiller bu qurumun üzvü olmali idilər. Həmin vaxt hem intiqam Əliyev, hem də Ən-nağı Hacıbəyli kimi dəyərləri vəkilər kollegiya sədrini tənqid etdiyinə görə orada təmsil olunma-larına imkan verilmədi".

Y.İmanov bildirdi ki, kollegiyanın üzvü olmaq üçün namizədlər yazılı və şifahi olmaqla iki imtahanından keçməlidir. İmtahani keçənlər daha sonra təkmiləşdirme kurslarında iştirak edir, ardınca andıçma mərasimina qatılır. Ancaq bu mərhələlərdən

sonra kollegianın üzvü olmaq mümkünidir: "Son illər imtahanlarda çox sayıda mürəkkəbleşmələr, ağır sualların qoyulması müşahidə olunurdu. Bu sualların çatınlaşdırılması, qəbul imtahanlarının vaxtılı-vaxtında keçirilməməsi tənqidlərə səbəb olurdu. Bütün burlar isə vəkilletin sayının mümkin qədər az olmasına xidmet edir. İki ilə yaxındır ki, növbəti imtahanın keçirilməsi ilə bağlı sənəd qəbulu gedir, amma test imtahanının nə zaman keçiriləcəyi hələ bilinmir".

2012-ci ilə Vəkillər Kollegiyasından qanunsuz olaraq uzaqlaşdırılan və hazırda Türkiyədə yaşayış Ədalət Partiyası sədrinin müavini Etimad İsmayılov strateq.az-a açıqlamasında əslində A.Tağıyevin çıxdan bu postdan uzaqlaşdırılmalı olduğunu gərəkliyini bildirib: "Mən Azər Tağıyevi çox yaxşı təniyiram, hüquqi təfəkkürən

uzaq, mağara düşüncəli belə bir adamın insan hüquqlarının keşində durmala olan bir quruma rehbərlik etməsinin gülück olduğunu həmişə açıqça demiş, toplantılarda onu dəfələrə tenqid etmişəm. Hesab edirəm ki, onun istəfəsi, gecikməsi de olsa, müsbət addımdır. Bundan sonra önemli olan odur ki, onun yerinə mütərəqqi, işqli biri getirilsin. Elə bir namizəd üzərində durulsun ki, o, Vəkillər Kollegiyasını hüquq-mühafizə orqanlarının yedeyində gedən təşkilatdan müştəqil, gerçəkdən de insan haqlarının qoruyucusu olacaq bir quruma çeviri bilsin. Yalnız belə bir vəkillik institutu hem ölkədə hüquqi düşüncənin güclənməsinə kömək edə bilər, hem də beynəlxalq aləmdə imicimizə müsbət təsir edərək".

Qeyd edək ki, hazırda Azərbaycanda her 12 min nəfəre yaxın adama cəmi 1 vəkil düşür. Halbuki hüquqşunaslar dünya üzrə orta göstəricinin her 2000 min nəfəre bir vəkili olduğunu deyirlər. Bu hesabla Azərbaycan vəkilletin sayına görə dün-yə üzrə orta göstəricidən 6 dəfə geridədir. Maraqlıdır ki, hüquq fakültəsində təhsilini bitirenlər adətən vəkiliyyə yox, hakimiyyət, prokurorluq, polis sistemində yənəlirlər. Qınamalı da deyil: Azərbaycanda dövlətin dəvəti ilə vətəndaşın hüququnu müdafiə edən vəkilin bir saatlıq işinin qiyməti... 90 qəpikdir.

□ Sevinc TELMANQIZI

Son illerde Azərbaycanda dindar camiyənin siyasileşməsinin sahidi olur. Bunu ölkə müxalifətinin keçirdiyi mitinqlərdə iştirak edən islamçılardan sayı və onların apardıqları fəaliyyətdə də görək mümkündür. Hətta belə iddialar da var ki, istor nüfuz, istərsə də elektorat baxımından dindarlar siyasi müxalifəti ölüb keçiblər.



Proses o şəkildə cərəyan edir ki, ölkənin öndə gedən siyasi partiyalarının hər biri inancıların gücündən istifadə etmək üçün onlara "qarmaq atır". Bu, müxalif liderlərin çıxışlarında da sezilir. Milli Şuranın 23 sentyabrda keçirdiyi mitinqdə iştirakçıların demək olar yaridan çoxu islamçılardır. Onların geyimləri, qaldırıqları plakatlar və əllərində tutduqları həbsdə olan dindarların fotosları saylarının ne qədər yüksək olduğunu göstəricisi idi.

Dindarların siyasileşməsi ilə bağlı fırıldır birmənali deyil. Müxalifətin zəifləməsinin burada mühüm rol oynadığı qeyd olunسا da, ölkə iqtidarıın rəqiblərini sixisdirməsinin nəticədə islamçılardan öne çıxmasına səbəb olduğunu düşünənlər deyil.

Iqtidaryönlü deputat Zahid Oruc müxalifətin burada əsas rol oynadığını düşünür: "Azə-

baycanın hazırkı müxalif düşərgesinin əsas təmsilçilərini biz 90-ci illərdə sovetlərə qarşı mübarizədə meydandarda görmüşük. O dövrə biz geniş informasiya vasitələrindən danışa bilməzdik, digər tərəfdən, mübarizə çox saat total nəzarət altında idi. Keşfiyyat strukturları da kifayət qədər güclü idi. Siyasi mübarizəyə baxış da fundamental ölçüyü-biçili deyildi. Fanatizm meyilleri həddən artıq üstünlük təşkil edirdi. Xarici qüvvələrin də gedən hərəkatlara təsiri həddən artıq zəif idi. Belə şəraitdə onlar deyirdilər ki, bizim mübarizəmiz daha güclü şəkil alır. Cəmiyyətin proseslərə ciddi maraq göstərdi, həkimiyətin bunun qarşısında dayana bilmediyi qeyd olundu. Bir paralel də aparaq. Misirdə uzun illər Hüsnü Mübarek həkimiyəti "Müsəlman qardaşları"na çox kəskin təzyiqlər, təqiblər edirdi. Proseslərin siyasi

Dindarların siyasileşməsinin səbəbləri və günahkarı...

Zahid Oruc: "Bu qüvvələrin qafasında fanatizm, ekstremitizm, fundamentalizm yer etməkdədir"



müstəviye keçməməsi üçün onlar işgəncələrə meruz qalırdılar. Bunlara baxmayaraq, onlar Mübarekdən sonrakı dönenə böyük qüvvə kimi meydana çıxmış oldular. Deməli, "həkimiyətin inzibati tədbiri müxalifeti sıradan çıxarı" kimi düşüncələr kökündən yanlışdır. Hesab edirəm ki, ən başlıca məsələləri həmin qüvvələrin uzun illər ərzində içərilərində formalasmış münasibətlər sistemində axtarmaq lazımdır. Zamanında müxtəlif seckiyi qrupları yaranan qüv-

veləri sonradan partiyaya, ya-xud daimi fealiyyət göstərən modelə çevrilməyə məger həkimiyət mane olmuşdur? İqtidarıın siyasi fəlsəfəsinə görə belə proseslərə əldə olan siyasi, media imkanları ilə təsis etmək hüquq var. Bu mübarizənin adı şərtidir. Həq kim gözəmir ki, kimsə gəlib onu kreslosundan qaldıracaq. Bizdəki müxalifət uzun müddət ideoloji böhran yaşadı. Müasir dövrün çağışışlarına uyğunlaşan insanlar öz taleplerini müxalifətə axtarmaları. Müxalifətə təxminən 2010-cu ilə qədər verilən yardımçılar kəskin azalandan sonra indiki acinacaqlı vəziyyət yarandı. Dünənə qədər qərbərəst adlanan bu qüvvələr nəticədə dindarlar doqru yol aldılar, siyasi islamı mübarizədə mühüm aletə çevirməyə başlıdalar. Dinin bu şəkildə siyasileşməsi AXCP-ni az qala "Müsəl-

man qardaşları" hərəkatına çevirmiş oldu. Bu qüvvələrin qafasında fanatizm, ekstremitizm, fundamentalizm yer etməkdir. Onlar düşünürler ki, əgər həkimiyəti seckiyi və digər vəsitiylər devirə bilirlərse, bunun yaxşı yolu 15 əsrdir olan, kütələrin qəlbini feth edən İslami həkimiyətə daşımaqdır. Ona görə bizdə sağ mərkəzi anlayışı xeyli dərəcədə şərti xarakter daşıyır. Artıq sərhədlər itib. Bunlar sabah ayrı bir bayraq qaldırlar təccübəlnərəm. Çünkü burada səhəb dini etiqadına görə hebs edilmiş hansısa bir şəxsin haqlarını müdafiə etməkdən getmir. Bu ölkədə insanlar var ki, müxtəlif cinayətlər töredikləri üçün hebsdərlər. Maraqlıdır, nədən məhz seçilmiş şəxsləri belə müdafiə edirlər? Onun səbəbi də dediyimiz alt qatdadır. Onlar düşünürler ki, insanlar din tərəfdən daha tez feth olunurlar, qəlbərini ora da tez təslim edirlər. Belə, onun siyasi şəhər qəbul olunma-

yacaq, onun programı vətəndaşın qafasına çox az yansiyacaq, bunun nəticəsində ən yaxşı yol təbliğatını dini istiqamətdən aparasan. Bu baxımdan, elektrorazional bazada dini qüvvələrlə birleşirlər, biz də belə bir mənzərəni görməkdəyik".

Deputat bildirdi ki, müxalif qüvvələr dünyəvilkidə maraqlı olmalı idı: "Azərbaycan İslami ölkəsidir, amma İslam dövləti deyil. Biz dən dövləti qurmamışq. Bu Cümhuriyyətin qurucularına lider kimi pərəstiş etmiş şəxslər unudurlar ki, onlar gerçəkən də İslami belli bir çərçivədə avropalashımda, müasirleşməkdə və türkçülük eyni boyā, eyni ölçüyə malik bir fundamentdə görmüşdülər. Mənim aləmimdə hazırlı dövrə dindarı məsciddən çıxarıb, onu siyasetə alət edənlər Nardaranın keçmiş timsalında vəziyyət yaratmaq isteyirlər. Onun da rəngi qaradır. Burada avropalashımaq gərənmür".

□ **Cavansir Abbaslı**

Referendumdan ötən 1 il - nələr dəyişdi...

Azərbaycanda Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə tətbiq olunmaq istənilən (referendum) keçirilməsinən dən bir il ötr.

Ötən ilin 18 iyul tarixində prezident tərəfindən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referandum Akti la-yihəsi rey verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərildi.

Referendum Akti la-yihəsinə konstitusiyada 29 maddəyə 39 əlavə və dəyişikliklər irəli sürülmüşdü. Konstitusiya Məhkəməsi Plenumunun həmin ilin 25 iyulunda keçirilən iclasında prezident İlham Əliyev tərəfindən konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verildi.

Referendum Akti la-yihəsinə konstitusiyada prezidentin səlahiyyət müddətinin yeddi ilə qədər artırılması təklif edildi. Bundan başqa, sənəddə Azərbaycan prezidenti vəzifəsinə seçilmək üçün vətəndaşın ən az 35 yaş olması barədə müddənin çıxarılması haqda pa-

raqraf vardi. Layihə birinci vitse-prezident və vitse-prezident vəzifələrinin tətbiqini də nəzərdə tuturdı.

Mövcud əsas qanuna görə, prezident öz vəzifəsindən vaxtından əvvəl getdiyi təqdirde onun səlahiyyətlərini baş nazir həyata keçirirdi, yeni layihədə həmin hüquq birinci vitse-prezidente verildi. Sənəddə, həmçinin, prezidente Milli Məclis vaxtından əvvəl buraxmaq və erkən seckiliklərin keçirilməsi barədə qərar vermək hüququnun verilməsi də nəzərdə tutuldı.

Bundan əlavə, layihəyə vətəndaşın Milli Məclisə seçilmək üçün yaş həddinin 25-dən 18-ə endirilməsi barədə bənd daxil edildi. Həmçinin sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağışışlarına cavab verən islahatların həyata keçirilməsi kimi məsələlər nəzərdə tutulurdu.

Bəs ötən bir il ərzində hənsi köklü dəyişikliklər oldu?



"Yeni Müsavat" a danışan deputat Elman Nəsimov bildirib ki, keçirilən referendumda qoylan məsələlər ölkəmizin bundan sonra inkişafı ilə bağlıdır: "Xüsusilə də insan hüquq ve azadlıqlarının müdafiəsi dövlətimizin əsas siyasetinə mərkəzində dayanan məsələlər sırasındadır. Bunlar da layihədə öz əksini tapmışdır. Eyni zamanda dövlət idarəciliyi sisteminin təkmiləşdirilməsi, icra həkimiyəti strukturlarında müəyyən dəyişikliklərlə bağlı məsələlər də nəzərdə tutulurdu. Ötən il ərzində bu istiqamətdəki fealiyyətə qiymət versek deyə bilərik ki, xalqımızın birmənali şəkildə dəstəklədiyi referendum və onun nəticələri bu gün faktiki olaraq öz təsdiqini tapmaqdadır. Xüsusilə də həmin referendumda qoylan məsələlərdən biri ölkəmizdə ilk dəfə vitse-prezident institutunun təsis edilməsi ilə bağlıdır. Cənab prezident artıq bu istiqamətdə əməli addımlar atıb və fevral ayından etibarən

Mehriban xanım Əliyeva ölkənin birinci vitse-prezidenti təyin edilib. Eyni zamanda insan hüquq və azadlıqları sahəsində də əməli addımlar atılıb. Ümumiyyətə, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Cənab prezidentin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında qeyd etdiyi kimi, Azərbaycanda demokratik inkişaf yolunda davamlı şəkildə addımlar atılmaqdadır. Demokratiya özü bir prosesdir və bu proses ərzivəsində Azərbaycanda söz, mətbuat, yığıncaqlar, dini azadlıqların təminatı tam şəkildə reallaşdırılır. Nəticə olaraq bu gün Azərbaycan dünyada multikultur dəyərlərinin əsas mərkəzlərindən biri kimi tanınır. Xüsusi də dillərə barış və etimadın yüksəldilməsi sahəsində, millətlərə harmoniyənin daha da möhkəmləndirilməsi sahəsində ciddi addımlar atılır. Bu baxımdan, Azərbaycan nümunəvi modeli ortaya qoyub. Kimlər ki, hesab edirlərse demokratiyanın son həddi var, bu, yanlış yanaşmadır. Demokratiyada son hədd yoxdur. Heç bir dövlət deyə bilmez ki, onlar demokratiyanın inkişafında pik nöqtəyə çatıb. Azərbaycan dünyada demokratik dövlət imicinə malikdir".

Deputat bildirib ki, beynəlxalq təşkilatların da Azərbaycana çox böyük etimadları var: "Bu etimadın sayəsində biz BMT Təhlükəsizlik Şurasının iki il müddətində qeyri-daimi üzvü dənəcəmlişik. Təessüf ki, bu yaxınlarda ABŞ-in ATƏT-dəki dəmi nümayəndəsi Azərbaycanla bağlı qondarma hesabat ortaya qoyub ki, guya burada 145 siy-

si mehbəs var. Bütün bunlar kökündə yanlışdır. Azərbaycanda heç bir siyasi mehbəs yoxdur. Konkret olaraq cinayət əməlinə görə mesuliyyətə celb edilərək, cəzasını almış insanlar var. Bir çox hallarda şahidi oluruq ki, tutduqları yolu onları gec-tez məhbəsə aparacağına anlayan insanlar özlerini siyasetə etmek üçün siyasi bayanlarla çıxış edirlər. Hüquq müstəvidə onlar cinayət əməllərinə görə məsuliyyətə celb edilərək, öz cinayətlərindən deyil, vaxtılıq səsləndirdiyi siyasi bəyanata görə həbs edildiklərini iddia edirlər. Bunlar tərəfənəmələrə cəfəngiyatdır. Azərbaycanda her bir şəxs yaşından, peşəsinən asılı olmayıacaq qanun qarşısında bərabərdir. Cinayət töredən cəzasını alır. Yekun olaraq qeyd edim ki, ötən bir il ərzində demokratik inkişaf yolunda xeyli addımlar atılıb və bu, davam etməkdir".

Deputat Fazil Mustafa isə hesab edir ki, dəyişikliklər növbə illərdə də davam edəcək: "Dəyişikliklər bilavasitə yeni institutun tərtib ilə bağlıdır. Bu da artıq tərtib edilib. Birinci vitse-prezident vəzifəsinə bizim keçmiş həmkarımız Mehriban xanım Əliyeva təyin olundu. Bu məsələdən sonra artıq aparmanın formalasması, yeni strukturun formalasması istiqamətində addımlar atıldı. Yəqin ki,ümüzdəki ildə də referendumun nəticələrinə uyğun olaraq bu istiqamətdə ciddi dəyişikliklər olacaq. Digər müəyyən müddələr dənəcəmlişik. Təessüf ki, bu yaxınlarda ABŞ-in ATƏT-dəki dəmi nümayəndəsi Azərbaycanla bağlı qondarma hesabat ortaya qoyub ki, guya burada 145 siy-

□ **Əli RƏSİ**



Təhsil xəbərləri

Zamin HACI
zaminhaci@gmail.com

Xəber lentində bir məhkəmə işi diqqətimi çəkdi. BDU professorunun evindən oğurluq eləmiş 28 yaşlı, 4 uşaq anası qadın qanun qarşısına çıxarılb. Qadın o evdə xadimə işləyirmiş. Oğurluq elədiyini boynundan atmir. 7 min manat da indiyə qədər geri qaytarıb. Ancaq iddia edilən 41 min manat oğurluğun işsizləmə olmasını söyləyir.

Mənim diqqətimi çəkən isə həmin professorun kimliyi oldu. Google-da bu müəllimin adını yazıb axtarış verir-sən, heç zad çıxmır. Yox, ədalət və insaf yaxşı şeydir, 3-4 link çıxır. Ancaq bunlar da elə professorun evindən oğurluq haqda yazıların linkləridir.

Bizdə çoxlu belə "pedaqoq" var - axtarış portallarında adlarına bir sıniq, viruslu link də tapılmaz. Çağdaş zamanədə ancaq Azərbaycanda bu cür "professor" olmaq mümkündür. Nə elmi məqalə var, nə ona istinadlar, sittatlar. Qədim məsalimizi yeniləşdirib tətbiq eləsək, "Fılkəsin adı IT dəftərində də yoxdur" deyə bilərik. Hörəmtli professorlarımız qəzəblənməsinlər deyə buradakı IT-nin açıqlamasını yazıram: İnfomasiya Texnologiyaları.

İndi yadına düşdü, bir neçə il qabaq elm mərkəzlərimizdən birində məhz infomasiya texnologiyalarına aid dəyirmi masadan foto görmüşdüm, xeyli gülmüşdüm. Çünkü masanın üstündə ancaq bir-iki vərəq və qələm vardi, kompüter, noutbuk, planşet tipli şeylərin tozu da görünmürdü. Vərəqə baxıb infomasiya texnologiyası öyrənmək bizim elmi yenilikdir. Söz sözü çəkər, 1991-ci ilə "Narxoz"da "İnformatika" dərsi keçən qubali Saməddin müəllimi xatırladım. İmtahanda bilete cavab vermişdim, mənə qiymət yazmaq istəmirdi. Sual-sual daliyca... "İnfomasiyanı nədə saxlayırlar" - sualın biri belə idi. Kitabxanalar, yaddaş diskleri, maqnit lentləri və saire - mən sayıram, Saməddin müəllim isə dayanmadan "Daha harada" soruşur. Anladım ki, məqsəd mənim biliyimi yoxlamaq yox, məzələnin ilişidirməkdir. O üzdən, növbəti dəfə "İnfomasiya başqa harda saxlanılır" soruştada dərhal "Çəlləkdə" cavabı verdim. Saməddin müəllim qımışdı, ancaq o da hazırlıcabı olduğunu göstərdi: "Gəl onda sənə bir duza qoyulmuş 3 yazım".

Bax indi məhkəmə və başqa hüquq-müqüq orqanları bu "professorun" həmin oğurluq (iki mənada) pulları hansı biliyi sayəsində qazandığını, evdə xadiməni kimin hesabına işlətdiyini soruşmaq yerinə yetim xadiməni məhşər ayağına çəkirlər. Əlbəttə, mən burada xadimə-yə haqq qazandırmırıam. Eyni zamanda, uca milletimizin folklor fondunda "Oğrudan oğruya halaldır" deyə bir mənfur ata sözünün olduğunu da yada salmamışam. Məhz bu çirkin söz minlərlə insanımızı oğurluq, quldurluq yollarına təşviq etmişdir. Nə qədər şəxsən tanıdığım adam var, məhz bu məselin arxasında gizlənib cinayət töredirlər.

Ona görə də, necə deyərlər, xiyar əyri bitir. O üzdən, hər il təhsil sistemine rəhbərlik edənlər "Uşaqlardan xahiş edirik, dərslikləri cırmasınlar, axı bunları 4 il başqa uşaqlar da oxumalıdır" kimi tragikomik açıqlamalarla yadda qalırlar. Jurnalıtlar isə dəftərin üz qabığında Nəsrəddin Tusinin dramaturq kimi qeyd olunmasını aşkarıcaq dəhşətli səhvi ortadan qaldırmağa çağırırlar. Mən hələ də o Tusi səhbətinin şokundan ayılmamışam. Dəhşətdir. Gör bizim uşaqları necə aldadırlar. Axi məktəbdə yalan danişmaq olmaz. Məktəb halalliq, təmizlik, maarif, elm, nur, ziya, Mərkəzi Seçki Komissiyası ocağıdır. Tusi hamiya məlumdur ki, dramaturq deyil. Qabaqlar API-nin rektoru olub.

Keçən həftə valideynlərdən biri mənə dedi ki, 50 qəpkən pul yişir, xadiməyə verəcəyik, sinfi təmizləsin. Dədim, haçan məktəbin girişinə mənim şəklimi asarsınız, o zaman məktəbin belə maliyyələşdirilməsi işlərinə feallıq göstərəm. Anlamadı deyəsən. Ancaq indi nəsə məndən uzaq gezir, fikirləşir, yəqin bunun başı xarabdır.

O qədər də haqsız deyil.

Birgə təlimlər düşmənə birgə zərbə və göz dağı kimi

Türkiyənin müdafiə naziri Nurəddin Canikli böyük bir nümayəndə heyəti ilə birgə Azərbaycanda sefərdədir. Xəbər verdiyimiz kimi, bu gün hərbi nazir iki qardaş ölkənin sentyabrın 18-de başlamış və Hərbi-Hava Qüvvələrinin kontingentlerinin qatıldığı birgə təlimlərin bağlanması mərasimine qatılacaq. Dünən isə o, sefər çərçivəsində Bakıda rəsmi xarakterlə bir sıra mühüm görüşlər keçirib, önəmli açıqlamalar verib.

"Azərbaycan ərazisi olan Qarabağın işğaldən azad edilməsi qəqilməzdir". Musavat.com-un məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamada türkiyəli nazir deyib. N. Canikli əmindir ki, Azərbaycan əraziləri gec-tez erməni işğalından azad ediləcək. Bakı ilə Ankara arasında hərbi-texniki əməkdaşlığın mövcud durumundan danışan qonaq daha sonra deyib: "Türkiyə və Azərbaycan ən ağır məqamlarda xarici dövlətlərdən silah alınması problemi ile üzləşib. Ona görə də biz müdafiə sənayesi sahəsində səylərimizi gücləndirməliyik".

Nazir həmçinin iki ölkə arasında ortaq hərbi təlimlər praktikasının davam etdiriləcəyinə diqqət çəkib. "Biz Azərbaycanla vahid dövlət kimi hərəket edirik. Bizim gücümüz - Azərbaycanın gücü, Azərbaycanın gücü - Türkiyənin gücüdür. Hərbi təlimlər əməkdaşlığımızın yalnız bir hissəsidir. Belə təlimlər daha böyük sayıda hərbi qüvvə və texnikalar celb olunmaqla artacaq və davam edəcək. Biz Azərbaycana bütün sahələrdə dəstək verməye hazırıq. Azərbaycan və Türkiye Silahlı Qüvvələri vahiddir. Bunu hər kəs bilməlidir. Silahlı Qüvvələrimiz lazımlı gələn anda bir-birinə her cür dəstək verməye hazırlıdır".

Nazirin yuxarıdakı açıqlamalarında ən azı, üç məqam xüsusi diqqət çəkir və onların həmisi əslində işğalçı Ermənistani yıldıçı mesaj qismindədir.

Bunlardan biri - iki qardaş ölkənin xaricdən silah asılılığını aradan qaldırmak üçün hərbi-sənayenin inkişafına xüsusi diqqət verməsinin vacibliyinin qeyd edilmişdir. Nə yaxşı ki, bu yönələrden işlər getdikcə dəha böyük bəhərlər verməkdədir. Hər necə olmasa, silah ticarətinin o biri "başı" da var - alici satıcıının hərbi sənayesindən, demək, həm də siyasi iradəsindən asılı duruma düşmüş olur.

İkincisi, nazirin Türkiyənin Azərbaycana hər cür dəstək verməye hazır olmasının vurğulamasıdır. Təbii ki, bura hərbi və hərbi-texniki dəstək də daxildir. Sözləşmişkən, qardaş ölkə onsuza da hərbi təlimatçılar səviyyəsində, ikitərəfli razılaşmalar və müqavilələrin imkan verdiyi digər forma(t)larda Azərbaycan ordusundan daha modern hala gəlməsi üçün biza kömək edir. Türkiedən müasir hərbi texnika və döyüş sistemlərinin (məsələn, "Qasırğa" və s.) alınması, o sırada məxsusən Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilmesi, getdikcə dəha geniş miqyas alacaq birgə hərbi təlimlərin intensivləşməsi de öz yerində.

Üçüncüsü və dəha önemlisi isə N. Cankilinin Türkiyə və



Türkiyə Bakıdan İrəvanı hedələdi - "Qarşınızda bizi görəcəksiniz, əger..."

Türkiyənin hərb nazirindən işğalçı ölkəyə sərt ismariş: "Azərbaycana hər dəstəyi verəcəyik..., iki ölkənin orduları vahiddir"; "Daşnakşütün"dan xoflu bəyanat geldi: "Bakı böyük hərbi əməliyyatlara hazırlanır..."

bi-texniki sahədə birgə fealiyyətin geniş olduğunu söyleyib.

Ölkə başçısı ardınca qeyd edib ki, hərbi texnikanın Türkiyədən alınması bizim gücümüzə dəha da artırır. Həm Azərbaycanda, həm də Türkiyədə tez-tez birgə hərbi təlimlərin keçirilməsini yüksək qiymətləndirən İlham Əliyev bildirib ki, bu,

Türkiyə-Azərbaycan birliyini dəha da gücləndirir, habelə bölgədə sülhün və sabitliyin möhkəmləndirilmesi işinə xidmət edir. Öz növbəsində qonaq Azərbaycanla Türkiyənin qardaş ölkələrinin və əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiriyini vurğulayaraq qeyd edib ki, məqsəd - bu əməkdaşlıq əlaqələrini dəha da genişləndirmək və möhkəmləndirməkdir. N. Canikli Türkiyənin FETÖ ilə mübarizəsinə ölkəmizin verdiyi dəstəyə görə də minnədarlıq bildirib.

Prezident İlham Əliyev isə bu yaxınlarda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Nyu-Yorkdakı görüşünü məmənluqla xatırlayıb.

Həm türkiyəli nazirin, həm də Azərbaycan prezidentinin qeyd edədiyi kimi, iki qardaş ölkə arasında hərbi-texniki sahədə çox yaxşı əməkdaşlığın və iş birliyinin mövcud olduğunu vurğulayan Azərbaycan prezidenti hə-

kimi hərəket eleməsi təbii ki, ən çox işğalçı Ermənistani narahat edir. Bu xüssədə, yeni Türkiyə hərb nazirinin Bakı açıqlamaları fonunda "Daşnakşütün" rəsmisi Kiro Manoyan fikirləri diqqət çəkir.

Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbər görə, **daşnak deyib**: "Azərbaycan böyük hərbi əməliyyatlara hazırlanır. Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Məclisində "davakar çıxış" (dınaqlar bizimidir - A.X.), nəhayət, bəzəsəs verir ki, Ermənistana "Dağlıq Qarabağ Respublikası" arasında hərbi-siyasi müqavilə imzalayaq. Çünkü bütün bu həzirliliklər - hansını ki, onlar həm Naxçıvanda, həm də Ermənistana sərhəddə və "DQR"la temas xətində aparırlar, Bakının böyük miqyaslı hərbi əməliyyatlara hazırlıqlarından xəbər verir. Hərçənd, bu, hələ o demək deyil ki, mühəribə mütləq olacaq".

Mühəribə doğrudan da olmaya biler. Yalnız bir halda - türkiyəli nazirin da qeyd edədiyi kimi, əger Azərbaycan əraziləri nə qədər gec deyil, işğaldən azad edilərsə. Əks halda, İrəvan sülhü deyil, mühəribəni gözlemlidir - öz qarşısında Türkiyə ilə birgə...
□ Analitik xidmət

Amerika Kongresinde azərbaycanlı məmurlara qarşı sanksiyalar nezərdə tutulan qətnamə layihəsi hazırlanıb. Kongresmenlər Kris Smit (Respublikaçı, Nyu Cersi ştatı) və Cim Mak-Qovern (Demokrat, Massachusetts ştatı) Azərbaycanda insan hüquqlarına hörmət edilməsinin və qanunun alılıyinin taşıqını nezərdə tutan qətnamə layihəsini irəli sürüb.

"Amerikanın Səsi" radiosunun məlumatına görə, qətnamədə ABŞ hökumətinin Azərbaycanla əməkdaşlıq etdiyi zaman insan hüquqları və fundamental azadlıqların prioritetləşdirilmesi, o cümlədən Qlobal Maqnitski İnsan Hüquqlarına Cavabdehlik Aktına əsasən, insan hüquqları pozuntularına yol verən rəsmilərin cəzalandırılması təklif edilir. Bununla bərabər, qətnamədə Azərbaycan hökumətində bütün siyasi məhbusların dərhal azad ediləsi tələb olunur. Eyni zamanda hökumətin hesabatlılığını və demokratik dəyərləri təsviq edən insanların hədəfə alınmasının dayandırılmasına çağırılır.

Qlobal Maqnitski Aktının yeni dövrə universal insan hüquqlarının müdafiəsində ABŞ-in liderliyinə yol açmış olduğunu deyən Smitin hazırladığı sənəddə deyilir: "ABŞ insan hüquqları pozuntularına yol verən insanlara qarşı viza qadağası, əmlakın dondurulması kimi aletlərdən istifadə etməlidir. Bu ölçülər Azərbaycan hökumətində hüquq pozuntularına yol verən insanların bəhrələndiyi cəzasızlıq mühitini məhv edəcək".

Siyasi şərhçilər qətnamənin Azərbaycan üçün çox ciddi hadisə olduğunu vurğulayırlar. Layihənin qəbul olunacağı təqdirdə Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərba vuracağı deyilir. Belə bir şəraitdə layihənin qəbul olunmaması üçün ölkə iqtidarı onlayıcı tədbirlər görməsinin vacibliyindən söz açılır.



Ümid Partiyasının sədri İqbal Aqazadə hesab edir ki, Azərbaycan hökuməti danışqlar məsasi arxasında əyleşməlidir: "İqtidat strateji olaraq Qərb institutları ilə əməkdaşlığın dövlətin maraqlarına və özünə xeyir verdiyi bir daha ölçüb-biçərək danışqlar masası arxasında əyleşməli, xüsusi böhran qrupu yaratmalıdır. Adını böhran qrupu deyil, başqa ad qoymaq olar. Qərb institutları ilə danışqlar aparılmalı, bu təzyiqlərin aradan qaldırılması istiqamətində qarşılıqlı güzəştərlər əsasında bunları hell etməlidir. Əger biz Ermənistən-Azərbaycan arasındaki münaqişənin həlli istiqamətində Qərb dairələrinin çağrıqları ilə masa arxasında əylib müəyyənlər, güzəştərlər hazır olduğumuzu bəyan ediriksa, bu danışqlar prosesi 1994-cü ildən bu günə qədər davam edirse, nədən biz xırda, fərdlərin məsələsini masa arxasında həll etməyib, sanksiyaların tətbiqinə getməliyik?



İqbal Aqazadə: "Bizim üçün çox çətin olacaq"
Bəxtiyar Sadıqov: "Amerika prezidentləri də erməni diasporundan asılı vəziyyətdə olurlar"

Azərbaycan hökuməti bunları yaxşı düşünmeli, ən azından bunu tərəziyə qoymalıdır. Əger bu təzyiq elementləri Azərbaycana qarşı yönəlse, hətta bir məməra qarşı olsa, bunun gələcəkdə Ermənistən-Azərbaycan danışqlarına təsiri nə olacaq? Azərbaycanın tecridolumma siyaseti nə verəcək? Burada fərdlərin maraqlarından daha çox dövlətin maraqları nezərə almışdır. Hökəmət Azərbaycan tərəfi üzvü olduğu, öhdəliklər götürdüyü beynəlxalq qurumlarla güzəştərlər keçməli, tərəfləri qane edən addımlar atmalı, ölkə daxili və xaricində səslenən iddialara qarşı yeni siyasi kurs müəyyənləşdirməlidir. Əks təqdirdə, bizim üçün çox çətin olacaq, həm fərdlər, həm də bütləlküdə ölkə üçün. Cəmiyyət hakimiyyəti danışqlara getməyə çağırmalıdır. Bu tipli addımların atılmaması üçün nə güzəştərlər olursa-olsun edilməlidir, təki dövlətimizə bununla bağlı ciddi zərər beyməsin.

"Azərbaycan" qəzetinin baş redaktori, deputat Bəxtiyar Sadıqov dedi ki, hazırda Azərbaycan-ABŞ əlaqələri çox xoşdur, işgəzardır: "Hamımız Ermənistən-Azərbaycan arasındaki münaqişənin həllində Minsk Qrupunun həmsədr ölkəsi kimi Amer-

kaya böyük ümidi bəsləyir. Təessüf ki, indiyə qədər Minsk Qrupuna olan ümidi özünü doğrultmayıb. Biz yənə də Amerikani ədalətli dövlət kimi görmə isteyirik. Ümidi bizim, təcərrüməmiz, münəqışının ədalətli həllində Birləşmiş Şəhərlər Kəmərini əsir-gəməyəcək. Uzun illərdə münaqişənin həllində irəli addım atma-yanlar ölkəmizə eleyhinə iddialarla çıxış edirlər. Daim Azərbaycanın demokratiya və insan hüquqları sahəsində gördüyü işlərde nöqsanlar axtarınlar. Bunu tapmayanda ölkəmizdəki "besinci kolon"un danoslarından istifadə ediblər. Son zamanlarda Azərbaycana təzyiq və təsirlər göstərmək üçün onun adını Maqnitski siyahısına salmaqla bağlı səslen-dirdikləri fikirlər adı hal alb. Amerikada çox güclü erməni diasporu var. Onlara xidmət edən konqresmenlər az deyil. Onlar erməni diasporundan verdiyi tapşırıqlar əsasında addımlar atırlar. Smitin ermənipərəst olduğu nəinki bizə, Amerikada yaşayınla-

ra da sərr deyil. Heç bir ay tamam olmayıb ki, Azərbaycan onların siyasi məhbus hesab etdikləri bir sıra şəxsləri heç özümüz siyasi məhbus saymasaq da, azad edib. Halbuki onlar konkret cinayət əməlləri törediblər. Bunlardan biri də Lapsindir ki, onu prezidentimiz azad etdi. Burada bir söz dənisan Lapsin gedəndən sonra öz köhnə adətinə qayıtdı. Ölkəmiz hər zaman bu cür hallar olanda müəyyən mənada güzəştərlər gedir, gərginliyi azaltmaq üçün tutulan iradaların bir qismını həyata keçirir. Amma principial olan ele məsələlər var ki, dövlət başçımız orada güzəste heç zaman getməz. Niye bir konqresmen bir milyon məcbur kökünü müzənni həyata keçirir? Onlar məgər insan deyillər? Siyasi məhbusdan dənisişsiz, bəs Dilqəm və Şahbazın heç bir qanunu pozmadan ata-babalarının qəbrini ziyarət etməyə getdikləri niye dilinə gətirmirsiniz? Təessüflər olsun ki, deyəsən, Amerika prezidentləri də erməni diasporasından asılı vəziyyətdə olurlar. Seçkilər vaxtı ermənilərin səslerini almaq üçün müəyyən vədərlər verirler. ABŞ kimi nehəng dövlətin müəyyən mənada erməni diasporundan asılı olması və onların yalanlarını müdafiə edib, tərefdaşı olduğu ölkələrə irad etməsi, sadəcə, təessüf doğurur. Bu konqresmenlər belə müraciət etsələr də, Konqresin bu məsələyə ədalətli yanaşacağına ümidi edirəm. Amerika öz tərefdaşına qarşı ədalətli olacaq, müəyyən insanların adlarının yazılmasına razılıq verməyəcək".

□ Cəvənşir Abbaslı

əsaslandırdığı kimi yaşı ilə bağlıdır, yaxud da Rusiya prezidenti Abdulatipovun istefaya gəndərəməsi üçün bu yolu daha məqbul hesab edib. Rusiyada idarəciliyin spesifik xüsusiyyətlərini nəzərə alsaq, ikinci ehtimalın reallığa da-ha çox uyğun gelir".

Ekspert qeyd etdi ki, Dağıstanın rəhbərliyinə əsas namizəd kimi general Sergey Malikovun təqdim olunacağı barədə fikir, sadəcə, ehtimal kimi dile getirilib. Bunu belə, E.Mirzəbəli qeyd etdi ki, Dağıstanda mərkəzi hakimiyyətin möhkəmləndirilməsi ehtimalı dəyərləndirmək olar: "Bölgə həm etnik, həm də baxımdan həssas bölge".

Ekspert əmindir ki, bu təyinatın Azərbaycana aidiyyəti yoxdur: "Bunun bize dəxli yoxdur. Rusiya Azərbaycana təhlükə yaratmaq istəsə, bunu başqa yollarla edər".

Politoq Elçin Mirzəbəli isə Dağıstan rəhbərinin istefasını "hakimiyyət dayışıklılı" kimi dəyərləndirməyi doğru hesab etmir: "Dağıstan Rusiya Federasiyasının subyektlərindən biridir və bu respublikanın rəhbəri Rusiya prezidentinin təqdim etdiyi 3 namizəd arasından Dağıstan Xalq Məclisində (parlament) seçilir. Yeni Dağıstan rəhbərinin seçimi səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılınmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi ya onun neçə ay sonra onun Azərbaycanla səhəddəki bölgənin rəhbəri t

Simali İraq kurd muxtarriyyətinin lideri Məsud Barzani 2017-ci il sentyabrın 25-də kürdlerin “müstəqillik referendumu”nu keçirməklə adını tarixə yazardı. Amma buna qədər də Barzani'lər kurd və Yaxın Şərqi tarixində ciddi rol oynayıblar.

Hazırda kurd muxtariyyetiinin preşidenti Məsud Barzani-dır, onun qardaşı oğlu Nəçirvan Barzani isə muxtariyyətin başnaziri postunu tutur. Hazırkı kurd muxtariyyətinin rəsmi qu-ruluş təqvimini də barzani'lərin, daha dəqiqi Məsud Barzaninin atası, İraq kürdərinin lideri Molla Mustafa Barzanının adı ilə bağlıdır. Barzani'lər hazırda İraq kurd muxtariyyətinin aparıcı siyasi gücü hesab olunurlar, Kürdüstan Demokrat Partiyası da onların nəzaretindədir, kurd "ordusu" - Peşmerge də barzani'lərin qücü hesab olunur.

Barzan tayfası öz adını Barzan kəndindən alıb. Bu kənd hazırkı kurd muxtariyyətinin şimalında, Ərbil əyalətində, Türkiyə sərhədine yaxın dağlıq bölgədə yerləşir. Barzan sözü kürtləhcələrində "məhellə" mənasında işlənilir, bir başqa mənası isə "camaat"dır. Barzan bir neçə tayfanın birliliyinin ümumi adıdır. Barzan tayfasının lideri Məsud Barzanidir. Barzaniilerin soyundu həm də din alımları olub, Şeyx Əbdüssalam Barzanda dini mədrəsə qurub. Şeyx Əbdüssalamın İslam hüququna dair kitab yazıb. 1872-ci ildə dünyasını dəyişib, ondan sonra tayfanın başına keçən Şeyx Məhəmməd isə Osmanlı dövləti tərəfindən Bitlisə sürgün olunub. Şeyx Məhəmməd sürgündən geri dönüb və 1903-cü ildə dünyasını dəyişib. Onun yerinə keçən Şeyx Əbdüssalam (ikinci) həm də ətraf tayfa ittifaqının rəhbəri seçilir və bununla da Barzan tayfası bölgədə əsas tayfa ittifaqı, bir çox kurd tayfasının ümumi adına çevrilir. Şeyx Məhəmməd Barzaninin 5 oğlu olub. Bunlar: Şeyx Əbdüssalam (ikinci), Şeyx Əhməd, Məhəmməd Sadiq, Məhəmməd Babu və Mustafa Barzanilardır. Molla Mustafa Barzani sonradan kurd siyasi hərəkatının əsas şəxsine çevriləcəkdi.

Ancaq buna qədər Şeyx Əbdüssalam aktiv siyasi fəaliyyətə məşğul olmağa başlayır. 1907-ci ildə Şeyx Əbdüssalam ilk dəfə Osmanlı sultanına müraciət edərək bir neçə tələb irəli sürür: kurd bölgələrində kurd dilinin rəsmi dil olaraq tanınması, kurd dilində təhsil, yerli məmurların kurd dilini bilməsi, məhkəmə hökmərinin İslam şəriətinə əsaslanması, vergilərin kurd bölgələrində məktəb və yol tikintisi kimi sahələre ayrılması. Ancaq Osmanlı sultani bu tələbləri qəbul etmir, əvəzinə ordu göndərərək kürdlərin üşyanını güclə yatırır. Ancaq üşyanlar 1913-cü ilə qədər davam edib.

Məhz bu dövrən sonra Barzan aşırəti liderlərinin xarici dövlətlərə əlaqələri yaranır. 1913-cü ildə İrana qoçan Şeyx Əbdüssalam bir müddət Xoyda qaldıqdan sonra Tiflisə gedərək Çar ordusu generalları ilə görüşür. Ancaq geri dönərkən öz həmyerilərindən biri tərəfindən esir alınaraq Osmanlı dövlətinə təhvil verilir. 1914-cü ilde Osmanlı dövləti Şeyx Ədüssalam

ve yaxın ətrafinı asaraq edam edir. Ondan sonra Barzan təyaf- dən İraqa qayitmir. İraqda yeni dən cəzalanacağından qorxan Mustafa Barzani SSPI-ya gelin-

Ondan sonra Barzan tayfasının liderliyi onun qardaşı Şeyx Əhmədə keçir. 1919-20-ci illərdə kürdlər və ingilis qüvvələri arasında savaşlar olur. 1922-ci ildə İraqı idarə edən ingilislər Mustafa Barzani SSRİ-yə gəlin. Barzani və başının dəstəsi 4 günlük səfərdən sonra SSRİ-ərazisinə, Azərbaycana daxil olur. Burada Mustafa Barzani qrupdan ayrılaraq ayrı saxlanılır.

əsas şəxslərindən olan Səddam Hüseyin (o zaman hələ ölkəni tamamilə ələ keçirməmişdi - K.R.) arasında kürdlərə muxtarriyyət verilməsi ilə bağlı müqavilə imzalanır. Bu mühüm tarixi hadisə idi. Kürdlər dağlardan enərək öz Məclislərini qur-

- çılıb ve hèle də bu postu əlində saxlayır. 2013-cü ildə Məsud Barzaniñin hakimiyyət müddəti bitsə də. Parlament bu müddəti - daha iki il artırıb. Ancaq 2015-ci ildə parlament Barzaniñin səlahiyyətlərini artırımayıb və bun- - dan sonra Barzani parlamenti Şərqdə əsas mərkəzlərindən biri də İraqdakı kurd bölgəsində olub. Çünkü buradan həm İraqa, həm də İrana qarşı keşfiyyat fəaliyyətləri mümkün idi. Həm də kürdlər bu fəaliyyətlər üçün uyğun idi. Ötən 100 ildə barzaniñer dönyanın iri gücləri ilə əmək-

“Kimdir axı bu Barzani?”. Kurd lideri haqda hər şey...

Barzani əşirətinin 100 ildən artıq davam edən hekayəsi



kürdlerin üsyenlerini yatırmaq üçün Barzan kəndlərini təyyarələrlə bombalayır. Bu bombardmanlar kürdlərə ciddi təsir etmiş. Xüsusən də barzanił dağlara qaçmış və sonrakı il qurulacaq İraq krallığına müavimət göstərə bilməmiş və ümumiyyətlə 30-cu illərə qədər səsiz qalmışlar. Bu dönemde kurd yaşayış məntəqələri 5 dəfə ingilis və yeni İraq dövlətinin hücumuna məruz qalır.

1932-ci ilin iyundan Şeyx Əhməd Barzani sərhədi keçərək Türkiyəye daxil olur. Türkiyə Cümhuriyyəti İraqın tələblərinə baxmayaraq Barzani'ləri geri vermir. 1934-cü ildə İraq hökuməti kurd üşyanlarına son qoymaq üçün amnistiya elan edir və Barzani'lər geri qayıdır. Geri qayıdan Barzani'lər Bağdad yaxınlığındaki Hille şəhərinə sürgün edilirlər. Ancaq bir il sonra kürdlerin gələcək lideri Mustafa Barzani Hilledən qaçaraq kurd üşyançılarına qoşulur. Və az sonra üşyançı kürdler Ravendus şəhərini ele kecirir. Ancaq bu üşyanlar yatırılır və Barzani'lər sürgün olunur. 1943-cü ildə Molla Mustafa Barzani İrana qaçır. Burada Mustafa Barzani SSRİ ordusunun zabitləri ilə əlaqə qurur və iki il sovet ordusunun himayəsində gizlənir. 1946-ci ildə kürdler İran ərazisində "Mahabad Respublikası" elan edirlər. yeni dövlətin başçısı Qazi Məmmədov, hətta kommunist kurslarına cəlb olunur. 1958-ci ildə Barzani və tayfası SSRİ-dən İraqa geri dönür. Çünkü artıq İraqda inqilab baş vermişdi, ingilislərin qurduğu oyuncaq krallıq devrilmiş, respublika qurulmuşdu.

hemmed, "müdafie nazırı" isə general rütbəsi verdiyi Molla Mustafa Barzani olur. Eyni zamanda Mustafa Barzani 1946-ci ildə İraq Kürdistan Demokrat Partiyasını yaradır.

"Mahabad Respublikası" cəmi 11 ay davam edir və süqut edir. Mustafa Barzani isə təslim olmaqdan imtina edərək yeni- dasında on minlərdə kurd sa- vaşçısı - peşmərgə olur. Bu üs- yan 10 ilə qədər davam edir və 1971-ci ilin əvvəlində Mustafa Barzani ilə İraq hakimiyyətinin

dular ve yeni muxtariyyəti idarə etməyə başladılar.

Ancaq muxtariyyət anlaşması 4 il davam etdi və mərkəzi İraq hökuməti tərəfindən ləğv edildi. 1976-ci ildə Mustafa Barzani müalicə olunmaq üçün ABŞ-a gedir. Və bir neçə ildən sonra ABŞ-da vefat edir. Mustafa Barzanının ölümündən sonra onun yerine böyük oğlu İdris Barzani getirilir. İdris Barzani vefat etdikdən sonra isə bu dəfə Kürdüstan Demokrat Partiyasına Məsud Barzani rəhbərlik etməyə başlayır.

Mustafa Barzaninin oğlu ve
hazırda kürd müxtarıyyetine
rəhbərlik edən Məsud Barzani
1947-ci ildə İranda Mahabadda
anadan olub. Daha sonra ailəsi
ile birlikdə SSRL-yə qəçib və
1958-ci ilə qədər SSRL-də sür-
gündə qalıb. 1976-cı ildən son-
ra qardaşı İdrisli KDP-yə reh-
bərlik edib. 1979-cu ildə İrana
qəçib.

İran-İraq müharibəsi zama-
ni mərkəzi hökumətin basının

İİ MÜKEKKEBE Hükümetin başının mührarbəyə qarışmasından istifadə edərək barzanılar əsyançıqları və İraq ordusuna qarşı savaşırlar. Ancaq Səddam Hüseyn rejimi muxtariyyətin yenidən bərpasını tələb edən kürd əsyanlarını yatırır, Heləçədə kürdlərə qarşı kimyəvi silahlarla qırğın törədirilir. 1991-ci ilde Səddam Hüseyn ABŞ-a qarşı savaşda meğlub olur və bundan sonra kürdlər faktiki olaraq muxtariyyəti yenidən bərpa etmək haqqı əldə edirlər. Bu zaman ABŞ artıq İraqın şimalında kürdlər üçün təhlükəsizlik zonası yaratmışdır.

90-ci illərdə İraq kürd muxtariyyəti xaricdən müdaxiləyə məruz qalmasa da, PKK-ya qarşı əməliyyatlar və eləcə də Talabani və Barzani arasında savaşa səhnə olub. 1996-cı ildə mərkəzi İraq hökuməti ilə anlaşan Barzaniyə Səddam Hüseyn ordusu dəstək verib və Ərbəli ələ keçirən İraq ordusu muxtariyyətin idarəciliyini Barzaniyə təhvil verib.

A black and white portrait of a man with a prominent mustache and a white turban. He is wearing a light-colored, button-down shirt over a dark undershirt. He is seated, looking slightly to the left of the camera. A cigarette is held between his fingers. The background is dark and textured, possibly clouds or foliage.



buraxıb. Bu ilin noyabrında kürd muxtariyyətində növbəti prezident seçkiləri keçirilməlidir. Bir sırı müşahidəcilər Barzaniñ referandumu ortaya atmasını

əsas sabəbinin məhz prezident
seçkiləri olduğunu, postunu itir-
məmək üçün manevr etdiyini
qeyd edir.

Qeyd edək ki, Barzani'nin
1980-ci illərdə İsrailə yaxın el-
gələri olub və Mossadın Yaxın

daşlıq etməklə, zaman-zaman zərbələr alsalar da addim-adim məqsədlərinə doğru irəliləyiblər. Ancaq kürdələr üçün ən böyük uğur 2003-cü ilde amerikalıların İraqı işğalından sonra başlayıb. İki bundan sonra kürdələr faktiki olaraq Şimalı İraqda dövlət içinde dövlət qurublar, demək olar ki, müstəqil sivasət vüründübllər.

Kənan RÖVŞƏNOĞLU



KİVDF

www.kivdf.gov.az

Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

raq Kürdüstanında keçirilən "müstəqillik" referendumunu işgalçı Ermənistani çıxılmaz vəziyyətdə qoyub. İlkən baxışda güman etmək olar ki, yeni president yaradığı üçün Ermənistən və onun himayədarları vəziyyətdən məmənun olmalıdır.

Amma dərinliyə varanda, vəziyyəti ətraflı təhlil edəndə görürük ki, məsələ heç da sədə deyil. Belə ki, Ermənistən "müstəqil Kürdüstan" yaradılması təşəbbüsünü dəstekleməsi onun başına bəla aça bilər. Məsələ burasındadır ki, İraqın parçalanması və kurd dövlətinin yaradılması planı təkcə İraq və Türkiyəni narahat etmir, həm də İranın maraqlarına ziddir. Tehranın ilk gündən məsələyə sərt reaksiyası, Ankara ilə ortaq məsləhətəşmələri, hərbi təlimlərə start vermesi, həmçinin İraqla sərhədi qapaması bunun sübutudur. Təsəvvür edin ki, İrəvan birəmənilə şəkilde "xalqların öz müqəddərətini teyinetmə hüququ var" kimi ənənəvi bəyanatını verir, o halda Tehranın Mehri dəhlizini, Ermənistən yeganə nəfəsləyini bağlaşması işgalçı ölkənin boğulması üçün kifayətdir. Qarabağ müharibəsinin ilk günlərində Ermənistən məhz İran nəfəsləyinin xilas etdiyini on illər öncə keçmiş prezident Levon Ter Petrosyan da təsdiqləmişdi. Bu mənəda İrəvan Tehranı qəzəbləndirə biləcək hansısa addıma getməz. Xatırladaq ki, yay aylarında İsrailən nazir səviyyəsində İrvana səferin həyata keçirilməsinə İrandan kəskin etiraz ola biləcəyindən ehtiyatlanan Ermənistən iqtidarı derhal müsləman ölkəyə heyət yolladı və gərginliyə imkan vermədi.

İndiki situasiyada isə "Kürdüstan dövləti" ideyasını müdafiə edən istenilən dövlət İranın maraqlarını tapdamış olacaq. Təkcə ona görə yox ki, Qərbin hazırlayıb həyata keçirdiyi bu layihənin gerçəkləşməsi ABŞ hərbi bazalarının İran qonşuluğunda qurulması ilə nəticələnəcək. Həm də ona görə ki, kurd dövlətinin yaradılmasının arısında Türkiye ilə yanaşı, İranqa qarşı da ərazi iddialarıın irəli sürüləcəyi şübhə doğurmur. Digər tərəfdən, Kürdüstan dövləti ideyasını açıq və birəmənilə dəstəkleyən tək dövlət İsraildir və bu, Tehranı qıcıqlandıran digər amildir. İsraili yer üzündən silməyə hazır olduğunu bəyan edən Tehranin indi qonşuluqda özünə təhlükə yaradığını sinirməsi mümkün-süz görünür və demeli, istenilən dövlətin kurd dövləti ideyasına destəyi Tehranın sərt təpkinə sebəb olacaq.

Bu mənəda İrvandan Kürdüstandakı referendumu qanunsuz sayıb, bu təşkilatın qərarına qarşı çıxməq Ermənistən hüneri deyil. Əks təqdirdə, sabah BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsinin icrası gündəmə getirilə bilər. Amma Qarabağ separatçılarının möv-

ma ilə işgalçı ölkənin XİN başçısı Edvard Nalbandyan 27 sentyabrdakı mətbuat konfransında çıxış edib. Onun sözlərinə görə, Ermənistən İraq hökumətinin və Kürdüstanın regional hökumətlərinin gərginlikdən yayınacağına və məsələlərin tənzimlənməsi imkanlarını tapacağına ümidi edir.

Xatırladaq ki, İran müstəqillik referendumunu keçirilmiş İraqın kurd muxtarlığı ilə sərhədlərdə əlavə raket sistemləri yerləşdirirək mühafizəni gücləndirib. "Hətəm əl Ənbiyə" aviabazasının komandanı general Əlirza Əlhami bildirib ki, əlavə zenit-raket sistemlərinin yerləşdirilməsi İranın qarşı istenilən "təcavüz aktı"na qətiyyətli cavab verməyi təmin edəcək. Həmçinin hazırda ölkənin qərb sərhədləri yaxınlığında hərbi təlimlər keçirilir. İran kurd muxtarlığı ilə hava əlaqəsini də dayandırıb. Ermənistən belə situasiyada sözsüz ki, Kürdüstanın yanında yer almaz.

Bu məqamda diqqəti cəlb edən bir nüans var. Belə ki, Ermənistən ehtiyatlı davranışlarına rəğmən, Qarabağ separatçıları Kürdüstan əlavəsini daha açıq və ürəkli müdafiə edirlər. Heç şübhəsiz ki, bu, düşünlülmüş oyundur. Düzdür, "Böyük Kürdüstan" ideyasını yayan səsəmlərin tıraşladığı xəritələrə Azərbaycanın bəzi əraziyələr də daxil edilib. Özü də bu, həmin əraziyələr də, "Böyük Ermənistən" yaratmağa iddialı olan xəstə ermənilər də həmin əraziyələr sahiblənmək isteyirlər. Kəsesi, Azərbaycanın tarixi torpaqları uğrunda iki separatçı qüvvələr mübarizəyə girişiblər. Mənqıbə, onların maraqları toqquşmalıdır. Lakin görünür, indiki halda işgal altında Qarabağda separatçıları irəli verib.

"İrəvan Kürdüstan məsəlesi ilə bağlı müstəqil olaraq heç bir qərar verməyəcək. Çünkü verəcəyi hər hansı qərar onun müttəfiqlərinin maraqlarına zidd ola bilər. Bu, ilk növbədə İrandır". Politoloq Arzu Nağıyev "Yeni Müsavat" aqıqlamasında bunu bildirdi. Ekspertin dediyinə görə, məlumat məsələdir ki, İran, ümumiyyətə, Kürdüstan adlı qurumu dəstekləmər və hətta qatidən stimuluslu olmaq hava və su kimi ehtiyac olduğundan onlar digər məsələləri kenara qoyub Kürdüstan iddiasını müdafiə edirlər. Əks təqdirdə, Dağlıq Qarabağdakı oyuncaq "XİN" in rəhbəri bunuluna bağlı müdafiə bəyanatı yamazdı. İrəvan Dağlıq Qarabağ separatçılarının arxasında gizlənmək həm İran təhlükəsindən yayınmağa çalışır, həm də beynəlxalq aləmdə öne çıxməq ehtiyatlanır. Məsələ burasındadır ki, indiki halda BMT Kürdüstandakı referendumu qanunsuz sayıb, bu təşkilatın qərarına qarşı çıxməq Ermənistən hüneri deyil. Əks təqdirdə, sabah BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 4 qətnaməsinin icrası gündəmə getirilə bilər. Amma Qarabağ faktoru Ermənistəni nəyəse

Qarabağ



Ermənistən "İran nefəsləyi"

Kəsili biler-düşmən ölkənin qorxusu

İşgalçi ölkə Kürdüstan "dövləti" ilə bağlı qorxaq mövqə sərgilədi və Qarabağ separatçılarının arxasında gizləndi; politoloq: "Şimali İraqdakı referendumu izləyənlər arasında Ermənistən Demokrat Partiyasının sədri Aram Sarksyan da olub"

qeyi o qədər də ciddiyə alınır, olsa-olsa Kürdüstan tərəfdarlarında məmənunluq doğura bilər. Həm də ermənilər tarixən iki oyun oynamaya adət ediblər. Ele son aylarda İrəvanın NATO və Rusiya arasında vuruxmasının şahidiyik. İndi də İran nəfəsləyi boğazında ilisib qalan Ermənistən odla su arasında vuruxduğundan Qarabağ separatçılarını irəli verib. Politoloq Elxan Şahinoğlu isə "Yeni Müsavat" abildirdi ki, sentyabrın 25-də Şimali İraqda Kürdüstanın müstəqiliyi ilə bağlı keçirilən referendum Ermənistanda və işgal altındaki Dağlıq Qarabağda müsbət qarşılığın: "İrəvan Şimali İraqdakı prosesləri diqqətlə izləyir və gelecekədə ondan öz məqsədləri üçün istifadə etməyin planlarını cızır. Şimali İraqdakı referendumu izləyənlər arasında Ermənistən Demokrat Partiyasının sədri Aram Sarksyan da olub. O, referendum keçirilən gün Şimali İraqın paytaxtı Örbilə olub. Aram Sarksyan keçmiş prezident Robert Köçəryanın müşaviri olub. Hazırda özünü müxalifet nümayəndəsi kimi təqdim etməsinə baxmayaq, prezident Serj Sarksyan hakimiyyəti ilə əlaqələri mövcuddur". Ekspert şübhə etmir ki, A. Sarksyan Örbilə öz qərəri ilə getməyib: "Onu Örbilə Ermənistən hakimiyyəti göndərib. İrəvan Aram Sarksyanı Örbilə göndərmək bir tərefən kürdlərin müstəqillik istəyinə dəstək ifadə edib, digər tərefən İraqın sözde ərazi büberdən rəsmi Bakı bu amıldən istifadə edərək Tehrandan soruşa bilər ki, budurmu six təmasda olduğun ermənilərin sənə töhfəsi, İrəvanın Kürdüstanın dəstəyi İranın parçalanmasına dəstək demekdir". Politoloq Sənədliyin təsdiqindən sonra "Yeni Müsavat"ın əməkdaşlığı ilə əlaqələri mövcuddur". Ermənistən hakimiyyəti Qarabağ separatçılarını qabağa verib, özü susur. Çünkü Ermənistən XİN də oxşar bəyanat yaysa, İraqdakı və İrandakı hakimiyyətlərə münasibətləri gərginləşdirəcək. İraq yenə də İrəvan üçün dözümlüdür, Kürdüstanə görə İranla münasibətləri gərginləşdirəcək. İraq yənə də İrəvan təqdim etməsinə baxmayaq, prezident Serj Sarksyan hakimiyyəti ilə əlaqələri mövcuddur". Ekspert şübhə etmir ki, A. Sarksyan Örbilə öz qərəri ilə getməyib: "Onu Örbilə Ermənistən hakimiyyəti göndərib. İrəvan Aram Sarksyanı Örbilə göndərmək bir tərefən kürdlərin müstəqillik istəyinə dəstək ifadə edib, digər tərefən İraqın sözde ərazi büberdən rəsmi Bakı bu amıldən istifadə edərək Tehrandan soruşa bilər ki, budurmu six təmasda olduğun ermənilərin sənə töhfəsi, İrəvanın Kürdüstanın dəstəyi İranın parçalanmasına dəstək demekdir". Politoloq Sənədliyin təsdiqindən sonra "Yeni Müsavat"ın əməkdaşlığı ilə əlaqələri mövcuddur". Ermənistən hakimiyyəti Qarabağ separatçılarını qabağa verib, özü susur. Çünkü Ermənistən XİN də oxşar bəyanat yaysa, İraqdakı və İrandakı hakimiyyətlərə münasibətləri gərginləşdirəcək. İraq yenə də İrəvan üçün dözümlüdür, Kürdüstanə görə İranla münasibətləri gərginləşdirəcək. İraq yənə də İrəvan təqdim etməsinə baxmayaq, prezident Serj Sarksyan hakimiyyəti ilə əlaqələri mövcuddur". Ekspert şübhə etmir ki, A. Sarksyan Örbilə öz qərəri ilə getməyib: "Onu Örbilə Ermənistən hakimiyyəti göndərib. İrəvan Aram Sarksyanı Örbilə göndərmək bir tərefən kürdlərin müstəqillik istəyinə dəstək ifadə edib, digər tərefən İraqın sözde ərazi büberdən rəsmi Bakı bu amıldən istifadə edərək Tehrandan soruşa bilər ki, budurmu six təmasda olduğun ermənilərin sənə töhfəsi, İrəvanın Kürdüstanın dəstəyi İranın parçalanmasına dəstək demekdir". Politoloq Sənədliyin təsdiqindən sonra "Yeni Müsavat"ın əməkdaşlığı ilə əlaqələri mövcuddur". Ermənistən hakimiyyəti Qarabağ separatçılarını qabağa verib, özü susur. Çünkü Ermənistən XİN də oxşar bəyanat yaysa, İraqdakı və İrandakı hakimiyyətlərə münasibətləri gərginləşdirəcək. İraq yenə də İrəvan üçün dözümlüdür, Kürdüstanə görə İranla münasibətləri gərginləşdirəcək. İraq yənə də İrəvan təqdim etməsinə baxmayaq, prezident Serj Sarksyan hakimiyyəti ilə əlaqələri mövcuddur". Ekspert şübhə etmir ki, A. Sarksyan Örbilə öz qərəri ilə getməyib: "Onu Örbilə Ermənistən hakimiyyəti göndərib. İrəvan Aram Sarksyanı Örbilə göndərmək bir tərefən kürdlərin müstəqillik istəyinə dəstək ifadə edib, digər tərefən İraqın sözde ərazi büberdən rəsmi Bakı bu amıldən istifadə edərək Tehrandan soruşa bilər ki, budurmu six təmasda olduğun ermənilərin sənə töhfəsi, İrəvanın Kürdüstanın dəstəyi İranın parçalanmasına dəstək demekdir". Politoloq Sənədliyin təsdiqindən sonra "Yeni Müsavat"ın əməkdaşlığı ilə əlaqələri mövcuddur". Ermənistən hakimiyyəti Qarabağ separatçılarını qabağa verib, özü susur. Çünkü Ermənistən XİN də oxşar bəyanat yaysa, İraqdakı və İrandakı hakimiyyətlərə münasibətləri gərginləşdirəcək. İraq yenə də İrəvan üçün dözümlüdür, Kürdüstanə görə İranla münasibətləri gərginləşdirəcək. İraq yənə də İrəvan təqdim etməsinə baxmayaq, prezident Serj Sarksyan hakimiyyəti ilə əlaqələri mövcuddur". Ekspert şübhə etmir ki, A. Sarksyan Örbilə öz qərəri ilə getməyib: "Onu Örbilə Ermənistən hakimiyyəti göndərib. İrəvan Aram Sarksyanı Örbilə göndərmək bir tərefən kürdlərin müstəqillik istəyinə dəstək ifadə edib, digər tərefən İraqın sözde ərazi büberdən rəsmi Bakı bu amıldən istifadə edərək Tehrandan soruşa bilər ki, budurmu six təmasda olduğun ermənilərin sənə töhfəsi, İrəvanın Kürdüstanın dəstəyi İranın parçalanmasına dəstək demekdir". Politoloq Sənədliyin təsdiqindən sonra "Yeni Müsavat"ın əməkdaşlığı ilə əlaqələri mövcuddur". Ermənistən hakimiyyəti Qarabağ separatçılarını qabağa verib, özü susur. Çünkü Ermənistən XİN də oxşar bəyanat yaysa, İraqdakı və İrandakı hakimiyyətlərə münasibətləri gərginləşdirəcək. İraq yenə də İrəvan üçün dözümlüdür, Kürdüstanə görə İranla münasibətləri gərginləşdirəcək. İraq yənə də İrəvan təqdim etməsinə baxmayaq, prezident Serj Sarksyan hakimiyyəti ilə əlaqələri mövcuddur". Ekspert şübhə etmir ki, A. Sarksyan Örbilə öz qərəri ilə getməyib: "Onu Örbilə Ermənistən hakimiyyəti göndərib. İrəvan Aram Sarksyanı Örbilə göndərmək bir tərefən kürdlərin müstəqillik istəyinə dəstək ifadə edib, digər tərefən İraqın sözde ərazi büberdən rəsmi Bakı bu amıldən istifadə edərək Tehrandan soruşa bilər ki, budurmu six təmasda olduğun ermənilərin sənə töhfəsi, İrəvanın Kürdüstanın dəstəyi İranın parçalanmasına dəstək demekdir". Politoloq Sənədliyin təsdiqindən sonra "Yeni Müsavat"ın əməkdaşlığı ilə əlaqələri mövcuddur". Ermənistən hakimiyyəti Qarabağ separatçılarını qabağa verib, özü susur. Çünkü Ermənistən XİN də oxşar bəyanat yaysa, İraqdakı və İrandakı hakimiyyətlərə münasibətləri gərginləşdirəcək. İraq yenə də İrəvan üçün dözümlüdür, Kürdüstanə görə İranla münasibətləri gərginləşdirəcək. İraq yənə də İrəvan təqdim etməsinə baxmayaq, prezident Serj Sarksyan hakimiyyəti ilə əlaqələri mövcuddur". Ekspert şübhə etmir ki, A. Sarksyan Örbilə öz qərəri ilə getməyib: "Onu Örbilə Ermənistən hakimiyyəti göndərib. İrəvan Aram Sarksyanı Örbilə göndərmək bir tərefən kürdlərin müstəqillik istəyinə dəstək ifadə edib, digər tərefən İraqın sözde ərazi büberdən rəsmi Bakı bu amıldən istifadə edərək Tehrandan soruşa bilər ki, budurmu six təmasda olduğun ermənilərin sənə töhfəsi, İrəvanın Kürdüstanın dəstəyi İranın parçalanmasına dəstək demekdir". Politoloq Sənədliyin təsdiqindən sonra "Yeni Müsavat"ın əməkdaşlığı ilə əlaqələri mövcuddur". Ermənistən hakimiyyəti Qarabağ separatçılarını qabağa verib, özü susur. Çünkü Ermənistən XİN də oxşar bəyanat yaysa, İraqdakı və İrandakı hakimiyyətlərə münasibətləri gərginləşdirəcək. İraq yenə də İrəvan üçün dözümlüdür, Kürdüstanə görə İranla münasibətləri gərginləşdirəcək. İraq yənə də İrəvan təqdim etməsinə baxmayaq, prezident Serj Sarksyan hakimiyyəti ilə əlaqələri mövcuddur". Ekspert şübhə etmir ki, A. Sarksyan Örbilə öz qərəri ilə getməyib: "Onu Örbilə Ermənistən hakimiyyəti göndərib. İrəvan Aram Sarksyanı Örbilə göndərmək bir tərefən kürdlərin müstəqillik istəyinə dəstək ifadə edib, digər tərefən İraqın sözde ərazi büberdən rəsmi Bakı bu amıldən istifadə edərək Tehrandan soruşa bilər ki, budurmu six təmasda olduğun ermənilərin sənə töhfəsi, İrəvanın Kürdüstanın dəstəyi İranın parçalanmasına dəstək demekdir". Politoloq Sənədliyin təsdiqindən sonra "Yeni Müsavat"ın əməkdaşlığı ilə əlaqələri mövcuddur". Ermənistən hakimiyyəti Qarabağ separatçılarını qabağa verib, özü susur. Çünkü Ermənistən XİN də oxşar bəyanat yaysa, İraqdakı və İrandakı hakimiyyətlərə münasibətləri gərginləşdirəcək. İraq yenə də İrəvan üçün dözümlüdür, Kürdüstanə görə İranla münasibətləri gərginləşdirəcək. İraq yənə də İrəvan təqdim etməsinə baxmayaq, prezident Serj Sarksyan hakimiyyəti ilə əlaqələri mövcuddur". Ekspert şübhə etmir ki, A. Sarksyan Örbilə öz qərəri ilə getməyib: "Onu Örbilə Ermənistən hakimiyyəti göndərib. İrəvan Aram Sarksyanı Örbilə göndərmək bir tərefən kürdlərin müstəqillik istəyinə dəstək ifadə edib, digər tərefən İraqın sözde ərazi büberdən rəsmi Bakı bu amıldən istifadə edərək Tehrandan soruşa bilər ki, budurmu six təmasda olduğun erm

"İndi biz sanksiyalarımızı tətbiq etməyə başladığımız andan etibarən siz onuz da ortada qalacaqsınız. Bir qapayı bağladığımız anda hər şey sona çatacaq. Bütün gəlir-məlir hər şey ortadan qalxacaq. Yük maşınları Şimalı İraqa işləmədiyi anda bunlar yemək, geyim tapa bilməyəcəklər. Belə bir vəziyyətə düşəcəklər. Niye? Sanksiya tətbiq etməyə məcburul". Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan referendumdan sonra müstəqillik elan edən kurd lideri Məsud Bərzaniye yönelik bəyanatında belə deyib.

Bunun ardınca məlumat verilib ki, Türkiye ilə İraq neft ixracı barədə razılıq əldə ediblər. Razılaşmaya əsasən, bundan sonra Türkiye'ye ixrac edilən neftə görə əsas məsuliyyəti Bağdad üzərinə götürəcək. Qeyd edək ki, bundan öncə Türkiye'ye ixrac edilən neftə görə Ankara danışçıları və əməkdaşlığı əsasən İraq Kürd Muxtarıyyəti ilə aparırdı.

Şimalı İraqda referandumdan sonra orada hansı ölkələrin biznesinin olduğu məsələsi gündəmə gelib. Bəlli olub ki, birinci yerde Türkiye gelir. Türkiyənin çoxlu sayıda şirkətləri orada işləyir. Bəs azərbaycanlıların da Şimalı İraqda biznesi, ora ilə biznes əlaqələri varmı? Varsa, onların durumu necə olacaq?

Keçmiş maliyyə naziri, iqtisadçı professor Fikret Yusifov bildirdi ki, İraqın şimalında əsasən türk şirkətləri fəaliyyət göstərir: "Azerbaycan iş adamlarının da İraqın Şimalına yatırımlar qoyması barədə məlumatlar var. Konkret adları barədə məlumatlar olmasa da, azərbaycanlı iş adamlarının Ərbilə və və digər şəhərlərdə inşaat, qida və digər sektorlara yatırımlar qoymaları barədə məlumatlar var. Münəqışə zamanı bütün digər müəssisə və təşkilatlar kimi onlar da ciddi itkiyələrə barışmalı olacaqlar. Əlaqələr kəsiləcəyi halda isə onların du-

rumu bir qədər də çətinləşəcək".

Artıq İraq hökumətinin Ərbilə hava uçuşlarını dayandırmaq çağrısına isə ilk olaraq İran dəstək verib və uçuşları dayandırdı. Dünən isə Azərbaycanın da Bağdadın çağırışını yerinə yetirdiyi xəberi yayılıb. Qeyd edək ki, Bakıdan Ərbilə, Ərbildən isə Bakıya heftədə bir dəfə uçuş həyata keçirilirdi. AFP xəbər agentliyi Şimalı İraqın idarəciliyində olan Ərbil şəhərinə bütün xərici uçuşların cüümə günü başa çatacağını bildirib. Ərbil Hava Limanının direktoru Talar Faiq Saleh açıqlama verərək bildirib ki, bütün xərici uçuşlar sentyabrın 29-u axşam 18:00-dan etibarən başa çatacaq. Misirin "Egyptair", Livanın "MEA"nın şirkəti, "PEGASUS" da Ərbilə həyata keçirikləri uçuşları bu gündə dayandıracaqlar.

Deputat Fazıl Mustafa bildirib ki, Şimalı İraqda keçirilən referenduma Milli Məclis də münasibet bildirməlidir. Çünkü bu hadisə Azərbaycana da təsir edə bilən bir hadisədir: "Çünki bu hadisə təkçə Kürdəstanın müstəqilliyi məsəlesi deyil, bu, Türkiyənin və Azərbaycanın maraqlarına vurulan zərbədir. Odur ki, biz bu məsələdə öz prinsipial mövqeyimizi bildirməliyik. Bu referendumun nəticələrinin gələcəkdə Azərbaycana xü-

susən də Qarabağ məsələsinə təsirləri ola bilər. Biz buna qarşı öz mövqeyimizi ifadə etməliyik. Diqqət edirsizsə, o referendumun təsiri altında artıq Azərbaycanın bəzi vətəndaşları da separat əhval-ruhiyyəyə kökləndi.

Öz milletini, xalqını sevmək hər kəsin haqqıdır, hətta şərəf borcudur. Ancaq bu sevgini bəhane edib, Azərbaycan dövlətinin dəyərlərinə, milli maraqlarına qarşı təriyəsizlik etmək yolverilməzdir və bunun qarşısını hamilə la almalıyıq".

Deputat Vahid Əhmədov isə bildirib ki, Kürdəstandakı referendum Azərbaycan dövləti üçün də yaxşı heç nə vəd etmir: "Bizim də Qarabağ problemimiz var. Biz onuz da separatizmdən əziyyət çekirik. Ona görə də bu referendum bizim üçün qəbul edilməzdir. İkincisi də Türkiyə bizim üçün en önemli dövlətdir, qardaş ölkədir, onun maraqlarına zidd addımlar həm də bizim maraqlarımıza qarşıdır. Həmçinin orada türkmenlər var, onların vəziyyəti necə olacaq? Biz dövlət olaraq bu referendum dəstəkləməmeliyik. Milli Məclisin payız sessiyasının ilk iclasında da digər vacib məsələlər kimi, bu məsələyə də münasibət bildiriləcəyini istisna etmirəm".

Dünyadan Məsud Bərzanının İraqın şimalında keçir-

ceklərənə sərt reaksiyalar



Fərəc Quliyev:
"XİN-in ən sərt formada reaksiyasının tərəfdarıyam"

Biz Bərzanının Türkiyə hədələrinə, qardaş ölkə üçün yananan təhlükələrə, eləcə də



Sərdar Cəlaloğlu:
"Naxçıvanda cəmi 60-70 nəfər kurd var"

gələcəkdə bizi də gözləyəcək təhlükələrə qarşı ayaqda olmalıyıq. Biz burada qardaş

böhrandan çıxmaga kömək etməlidir. Parlamentin köhnə tərkibinin səlahiyyətləri artıq bitib, həm də son iki il ərzində partiyalar arasındaki ziiddiyətlərə görə yiğilmirdi. Kürdəstanın beş parlament partiyasından ikisi referendum keçirilməsinə qarşı çıxdı.

Prezident, KDP-nin lideri Məsud Bərzanının də səlahiyyət müddəti qurtarib. Referendum ərefəsində o, söz verib ki, təzə müddətə namizəd olmayıcaq.

Omed Xaşnau həmçinin izah edib ki, partiyalar prezident postuna öz namizədləri ni hələ ona görə irəli sürməyiblər ki, siyasi rəqabət yaradıb, seçicilərin diqqətini əsas məsələdən-referendumdan yayanırmışdır.

Onun fikrincə, indi, referendumdan sonra ümidi etmək olar ki, bu məsələ həll olunacaq, çünki əsas məqsədə nail olunub və referendum keçirilib.

Bununla belə, fraksiya başçısı bildirib ki, partiyadan kimin namizəd olacağı hələlik məlum deyil.

□ Etibar SEYİDAĞA

ölkə ilə ciyin-ciyine olmalıdır. Digər türk dövlətlərini də bura celb etməliyik. Bu separatizmi yerindəcə böğməliyik. Öks halda, gələcəkdə böyük zərərləri ola bilər".

ADP sədri Sərdar Cəlaloğlu məsələyə sərt münasibət sərgilədi: "Əvvələ, onu qeyd edim ki, referendum tam qanunsuz şəkildə keçirildi. Xalqların öz müqəddərətlərini təyin etmək hüquqları elde etmesi üçün ərazilərində yaşıdları dövlətlərin razılığı olmalıdır. İraq buna razılıq verməyibse, demək, beynəlxalq normalara ziddir. Kürdələr uzun zamandır bu əraziləri silah gücünə əllərində saxlayırlar. Naxçıvanda cəmi 60-70 nəfər kurd var. Əgər Bərzani bu ərazini özünükü kimi qələmə verirsə, demək, onun planlarında Cənubi Azərbaycanın və Türkiyənin böyük bir hissəsi var. Faktiki olaraq, Bərzani Türkiyə, İraq və İranla yanaşı, Azərbaycan torpaqlarına da iddia edir. Bu çox təhlükəli və qorxulu bir siyasetdir. Azərbaycan hökuməti buna qəti şəkildə münasibət bildirməlidir. Laçın Rayon İcra Həkimiyətinin hüquq şöbəsinin

müdiri açıq şəkildə referendumu dəstekləyir, lazım gələrsə, Azərbaycan pasportunu cıracağı, ökəni tərk edəcəyini deyir. Separatçı qüvvələr Azərbaycanda kök salıb, özlərinə yer tutublar. Azərbaycan pasportunu hər an cırmağa hazır olan bir şəxs necə o postda təmsil oluna bilər? Azərbaycan nəinki Naxçıvanın kurd torpaqları kimi təqdim olunmasına etiraz etməlidir, həm də qondarma referendumda sərt reaksiya verməli, qurulacaq dövlətə qarşı çıxmalıdır. Hətta Türkiyə və İran qoşunları ilə birlikdə İraqa da qoşun yeritməliyik. Çünkü Bərzani həm də Azərbaycan torpaqlarına iddia edir. İstənilən vaxt öz çirkin niyyətini açıq şəkildə bəyan edə bilər. Kürdələrin əraziləri olmayıb. Vaxtılı Diyarbekir Ağqoyunu dövlətinin paytaxtı olub. Onların iddialarını irəli sürdükəri torpaqlar tarixən bizim olub. Kürdələr oturaq həyat tərzi keçirməyiblər. Bir çox ölkələrin ərazilərine yayılmaları da bununla bağlıdır. O ərazilərin kürdlərə aid olmadığını Azərbaycan açıq şəkildə bildirməlidir".

□ Cavanşir ABBASLI

Azərbaycan Ərbilə əğusları dayandırdı

Bərzani administrasiyası izolyasiya ilə üz-üzə



Naxçıvanın "Kürdəstan ərazisi" kimi göstərilməsinə sərt reaksiyalar

Şimalı İraq Kürd Muxtarıyyətinin lideri Məsud Bərzanının kanalı olan Rüdav TV Naxçıvan Muxtar Respublikasını "Kürdəstan"ın ərazisi kimi təqdim edib. Sentyabrın 25-də referendum keçirərək müstəqillikləri elan edən və bir sıra ölkələrin ərazilərinə göz dikən kürdələrin təqdimatı Azərbaycanda ciddi etirazlar doğurmaqla yanaşı, gələcək üçün ölkəmiz adına yarana biləcək təhlükələrin rüşeymləri görünməyə başlayıb.

Rüdav TV mövcud olmayan "Kürdəstan"ın xəritəsini təqdim edərək hava durumu haqqında məlumat yayımlaşdır. Maraqlı olan məqam isə odur ki, sözügedən xəritədə sarı rəngdə görünən Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə sərhəd hissəsi qondarma respublikanın tərkib hissəsi hesab edilib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev bir naxçıvanlıdan daha çox turançı kimi

danişdığını bildirdi: "Ərazimizə bu formada istər hava proqnozu, istərsə də digər hallarda müdaxilə etmək çox böyük diplomatik saygısızlıqdır. Azərbaycanın Xarici İşlər Nazirliyi en sərt formada bu na reaksiya verməlidir. Hətta yanlış olaraq bir xəritədə, vərilişdə belə ərazimizə qarşı müdaxilə etmək halı olarsa, mütləq notalar verilməli, cavab istenilməlidir. Bu baxımdan, XİN-in en sərt formada reaksiyasının tərəfdarıyam".

Biz Bərzanının Türkiyə hədələrinə, qardaş ölkə üçün yananan təhlükələrə, eləcə de

İstanbul'a gəlib, burdakı həmvətənlərimizə baş çəkməmək günah olardı. Bəli, dünənən on ucqar ölkələrinə gedib, mühacir azərbaycanlıları axtardığımız, onları söhbətə çəkdiyi kimi İstanbulda azərbaycanlıları da rahatlaşla tapdıq. Şəhərin Halkalı bölgəsində yaşayır bizimkilər... Bu məhəllənin böyük əksəriyyətini Naxçıvanın Şəhər bölgəsindən gələn azərbaycanlılar təşkil edir. Qalan hissəsi isə İqdır azərbaycanlılarıdır.

Azərbaycanlıların məhəlləsinə İŞİD təhlükəsi - hər yerdə polis var, çəkiliş olmaz...

Elə Halkalı bölgəsinə gəlib, yolda "Azəri məhəlləsinə getmək istəyirəm" dediyimiz hər kəs gözüyümələy eyni istiqaməti nişan verdi: "Məscidi keçin, sağa dönün, azərilər ordadır..." Bu da bizimkilərin məhəlləsi. Adam heç qəriblik çekmir. Üzərində "Naxçıvan malları", "Azərbaycan nemətləri" yazılış mağazalar, kiçik şirniyyat evləri. Azərbaycan məhsullarını yere düzüb, orda satan yaşı bir kişi... Sağımız-solumuz bizimkilərdir. Məhəllədə olduğumuz 2 saat ərzində gözümüzə qadınlar çox az dəyir. Əksəriyyəti işdədir. Kişilər isə... Bakıda da görməyə alışdırımız mənzərə: qul bazarında oturub, iş gözləyirlər.

Amma onları danişdirməq, dərdlərini öyrənmək o qədər də asan olmur. Birincisi, məhəllənin əsas hissəsi polis tərəfindən mühasirəyə alınıb. Jandarma 7/24 məhəlləyə nəzarət edir. Səbəb İŞİD təhlükəsi var, çünki terror teşkilatının bu ilin fevralından sözügedən məhəllədə terror törədəcəyi xəbərləri yayılıb. Dölyası ilə polis küçədə, yolda-izdə çəkiliş aparmaya icazə vermir. Xəbərdarlığını da mədəni şəkildə edir: "Bir kadı çəkdiyinizi görsek, birbaşa polise gedərsiz, ifadəniz alınar, çəkdikləriniz de silinər". Amma xəbərdarlıqla da kifayətlənmir. Getdiyimiz hər yerdə arxamızda mülki geyimli bir polis olur. Verdiyimiz sözdən çıxsaq... Sonuc məlumdur. Odur ki, çəkilişlər ancaq qapalı məkanlarda mümkündür. O da insanlar danişsə...

Halkalıda həmyerililərimiz qorxu içində: "Biz sizə danışsaq, sərhədi keçəndə...."

Bəli, ciddi problem məhz müsahiblərin danişması ilə bağlı idi. Həmyerililərimiz xırtdəyə qədər probleme boğulsada, iddia edirlər ki, danişmaq onlar üçün daha ciddi fəsadlar yaradacaq. Ölkəsində qoyub geldiyi qohumlarının incidiləcəyindən qorxan da var, sərhədə saxlanıb, incidiləcəyi endişəsini yasayan da. Dediklərinə görə, dəfələrlə bu kimi hallarla da qarşı-

"Bizi burda unudublar..."

Əməkdaşımız İstanbulun azərbaycanlılar yaşayın məhəlləsindən yazır



laşılıb: "Xanım qız, sən üç cümlə yazacaqsan. Kameranı çəkən de bizim görüntülərimizi verəcək və işiniz həll olunacaq. Bəs bizim sonrakı taleyimizi düşünsüz? Bizi incidənde yanımızda olacaqsız? Bu günə qədər Türkiye kanallarından da, elə özümüzküklərdən də nə qədər adam gelib bizi çəkib, xəbərin var? Elə hamı sensasiya yaratmaq marağındadır: İstanbulda sürünən azərbaycanlılar. Sonra? Hansı məqalədən sonra gelib bize kömək olunub? Hansı dərdimiz həll olunub? Həc biri. Kim bura bize görə gelib? Hansı nazir, hansı dövlət nümayəndəsi? Unudublar bizi, unudublar. Elə bil biz yoxuq, olmamışq..."

Bu üşyanın müəllifi Məhəmməd adlı gəncdir. Naxçıvandan bura iş dalınca gəlib. Ailəsinə, ev-əşyini orda qoyub gəlib. Dediyinə görə, birgünlük işlər üçün əlini Allaha ağıb, bu məhəllədə oturur: "Bəlkə iş vərələr, bir az dolanaq. Amma biz bu ölkədə de hüquqları en çox tapdanın insanlarıq".

Məhəmməd bunu deyir və sonra da sanki danişmağın heç bir faydası yox imiş kimi, əlini

sinifdən dördüncü sinfə qədər oxuyurlar. Ondan sonra da ya Naxçıvandaki məktəblərdə oxusunlar deyə geri göndərməye məcburuq, ya da, ümumiyyətlə, oxumurlar. Həyat tərzi, miz fərqli deyil. Qonşularımız azərbaycanlıdır. Bir də iqdrilərdir ki, onların da heyati, yaşayış tərzi bizimkine bənzəyir".

Müsahibimiz deyir ki, burda bir az da olsa pul yığandan sonra Azərbaycana qayitmaq istəyir. Qohum-əqrəbasının əksəriyyəti Naxçıvandadır: "Bəzim ailədən gələn yegane bizik, bir də dayım qızı var. İngilis dili müəlliməsiyem. İxtisasım ingilis dili müəlliməliyidir. Burdakı çox adama Naxçıvanda ingilis dilindən dərə demmişəm. Amma burda yerli məktəbler məni işe götürmürler. Azərbaycanlılar üçün açılan məktəbə getdim. Orda da dedilər ki, dərs saatı azdır, bununla dolana bilməzsiz. Məcburən tekstilde işləmeye başladım".

Azərbaycanlı işçi narazıdır: "Bize 100 lira verirlər, özləri bizim belimizdən 200 lirə qazanırlar"

Sərdar adlı azərbaycanlı isə burdakı həmvətənlərimizin işçi hüquqlarının pozulduğundan şikayətlənir: "Bizi burda 100 liraya aparıb işlədirler, amma bizim belimizdən 200 lira pul qazanırlar. Öz dövlətimizdə olsaq, dövlətimizdə dərəxələr. Burda 500-ə yaxın ailə yaşayır. İş sahibləri özü-nükkülərə bizdən ikiqat artıq pul verirlər. 100 lirə nədir ki? Bir az sıqaret, bir az yemək, gündəlik xərclər... bitib gedir. Amma həmin pul mən öz ölkəmdə alısam, dünənən pulu demək idi. Qaldığımız şərait də pisdir, zirzəmılərdə, nəmisişlik evlərdə qalırıq. Xəstelik tapmışq hamımız bu gənc yaşımda. Burda evlənənlər var ki, əksəriyyətinin uşağının sənədi yoxdur. Nə "ZAQS" kağızı var, nə də uşağının şəxsiyyət vəsiqəsi. Uşaq havadadır demək olar ki".

Kənardan biri müdaxilə edir: "20 yaşında gənc var ki, adını yaza bilmir. Neçə illər bundan əvvəl gəlib. Məktəb yox, oxumaq yox. Neylesinlər yazıqlar?"

yelləyərək uzaqlaşır. Çayxanada oturub, domino, dama, hockey oynayan həmyerilərimiz bir qismi də elə onun kimi davranır.

İngilis dili müəlliməsi: "Qadınlar tekstilde çalışır, kişilər inşaatda"

Az keçmədən məhəlləde solmaz adlı yaşlı ingilis dili müəlliməsi ilə qarşılaşırlıq. Deyir ki, bura bu il iyulun 16-dan gəlib: "Məqsədimiz işləmekdir. Hər yerdə tekstilde çalışırıq. Səhər saat 9-dan axşam 7-ye kimi işləyirik. Gündə yemek fasiliyi olur. Saat 7-də də iş bitir. 6-ci günlər saat 1-ə qədər işləyirik. Bazar günü istirahət günlündür. Burada kirayə haqqı veririk. Boş evi, dörd divarı verirlər, heç bir əşyayısız. Kirayenin ikiqatı qədər depozit istəyirlər. 800 lira (400 AZN-ə yaxın) kirayə haqqı veririk. Boş ev üçün o qədər pul, təsəvvür edin. Bu da qədər yerde yatırıq, yatağımız yoxdur. Xalça veriblər ancaq. Yerde yatmaqdən böyrəklərim ağrıyrəm. Təzə galənlər üçün yaşayış şərtləri çox bahadır. Mənim uşaqlarım böyükdür. Amma burda yeni ibtidai məktəb açılıb. Orda da uşaqlar birinci

Sərdar bəy daniş ki, yerli əhalisi, polis onları incitmər. Hətta zaman-zaman polis saxlayanda azərbaycanlı olduqlarını bilən kimi buraxırlar: "Bu günde qədər neçəmizi tutub, sonra da buraxıblar. İş qoyma-maq, incitmək... bele hallarla qarışlaşırıq. Biz qardaş belep olsaq, hansısa dövlətdə, kiminsə qabağında işləmek istəmrik. İş acıslar, gələk öz ölkəmizdə işləyək. Öz ölkəmiz irəli salaq. İnşaatlar quraq, yaradaq. Mən ailə-uşağımı getirməmişəm. Onlar orda oxuyur, təhsilini alır. Bura gətirib nə edim mən onu? Təhsili ilə oynaya bilmərəm ki. Amma burda də ömrümüz gedir, ailədən-uşaqdan ayrılmır".

Halkalı Atatürk Hava Limanına yaxın ərazidə yerləşir. Odur ki, danişdən qüsahiblərin səsini təyyarələrin uğultusu bőlür. Necə de ironik manzərə: sağıda ələsilahlı polis, başının üstündə təyyare, qayıdaqı vətəndə isə işsizlik, acliq...

"Uşaqımızı evləndirmişik, amma "ZAQS" kağızı yoxdur"

Zərdar adlı azərbaycanlı isə burdakı həmvətənlərimizin işçi hüquqlarının pozulduğundan şikayətlənir: "Bizi burda 100 liraya aparıb işlədirler, amma bizim belimizdən 200 lira pul qazanırlar. Öz dövlətimizdə olsaq, dövlətimizdə dərəxələr. Burda 500-ə yaxın ailə yaşayır. İş sahibləri özü-nükkülərə bizdən ikiqat artıq pul verirlər. 100 lirə nədir ki? Bir az sıqaret, bir az yemək, gündəlik xərclər... bitib gedir. Amma həmin pul mən öz ölkəmdə alısam, dünənən pulu demək idi. Qaldığımız şərait də pisdir, zirzəmılərdə, nəmisişlik evlərdə qalırıq. Xəstelik tapmışq hamımız bu gənc yaşımda. Burda evlənənlər var ki, əksəriyyətinin uşağının sənədi yoxdur. Nə "ZAQS" kağızı var, nə də uşağının şəxsiyyət vəsiqəsi. Uşaq havadadır demək olar ki".

"Tablodakı rənglər" get-ge-de tündləşir. Məlum olur ki, həmvətənlərimiz bir tək çöök rəng üçün üz tutduğu qardaş ölkədə də şərtlər o qədər yüksək deyil. Əksinə, problem hər tərəfdən onları "qucaqlayıb". Ən çox da böyüməkdə olan uşaqları. Hidayət adlı müsahibimiz deyir ki, 24 ildir Halkalıda yaşayır və en böyük problem uşaqları bağlıdır: "Bəzim körpələrimizə məktəb açılsın, şəhadətnamə

verilsin. Uşaqımızı evləndirmişik, amma onlara "ZAQS" kağızı verilmir. Cox şükür, çörəyimizi qazanırıq. Qadınlar tekstil işində, kişilər inşaatda çalışırlar. Bize "oturma icazəsi" versinlər. İş yerləndə işləyib, təqəyüdə çıxmış istəyirəm. 24 ildir burda işləyirəm. Halbuki bu illərdə bir dövlət işində işləsem, artıq təqəyüdə də çıxa bilərdim. Bəzim siğortamız, vətəndaşlığımız olmayı üçün daimi işdə işləyə, iş qura bilmirik. Burda uşağı məktəbə düzəltsek, attestat verilmir. Avtomatik olaraq da ali məktəbə daxil ola bilmir. Yəni hamı burda qarantiyasız yaşıyir".

Yoxlama gələndə pəncəradən özünü yerə atan azərbaycanlı işçilər

Azərbaycanlı qadınları çalılışlığı tekstil fabrikini uzaqdan göstərirler. Ailələrin əsas qazanc mənbəyi olan zərif cinsin nümayəndələri sutkanın böyük hissəsini burda keçirir. Azərbaycanda "Türk malı" kimi satılan geyim məhsullarının çoxu elə bizimkilərin el işidir. Onlar çalışır, tikir, bizzə bu geyimləri Azərbaycanda alıb geyinir.

Adının çəkilməsini istəməyən həmyerilərimizdən biri isə dedi ki, burdakı iş yeri sahiblərinin çoxu qacaq işçi çalışdırduğu üçün ciddi problemlərlə üzülrələr. "Bəzən yoxlama gələndə iş yerinin ikinci mərtəbəsindən hoppanıb, qaçanlar olur". Bu da problemin bir başqa tərefi.

Ümumiyyətə, məhəllədəki azərbaycanlıların böyük əksəriyyəti qacaq sayılırlar. Başlarına nəsə problem gələndə bunun üçün müvafiq orqanlara müraciət de edə bilmirlər. Necə deyərlər, adları üstündə - qaçanlar. Bundan başqa, tibbi siyortaları da yoxdur. Bu isə onlara dövlət xəstəxanalarına müraciət haqqı vermir. Həmyerilərimiz məcburiyətə özəl xəstəxanalara müraciət edirlər. Bunun xərci də həddən artıq yüksəkdir.

Amma problem tekce maddi qayğılarla bitmir. Yازının bir neçə yerində adıqəkilər orta məktəb məsələsi de var. Bu yaxınlarında əsası qoyulan, azərbaycanlı uşaqların təhsili üçün nəzərdə tutulan dördillik ibtidai məktəb. Kimlər tikib, orda bala-larımıza nəyi, necə öyrədirler? Bütün bunlar barədə növbəti sayımızda...

□ Sevinc TELMANQIZI
Fotoğraf Məhəmməd TÜRKMƏNidir

İŞİD-in təhdid etdiyi məhəllə - kişilər qul bazarında, qadınlar tekstil fabrikində, uşaqların işə oxumağa məktəbi yoxdur



MUSAVAT.COM
onlayn kələməti-siyaset



Azərbaycanda eksər cərrahiyyə əməliyyatları icra edilir, buna görə də əməliyyat üçün xaricə xəstə göndərilməsi dayandırılır. Bunu Səhiyyə Nazirliyinin baş cerrahı Hacıqulu Bağırov bildirib. H.Bağırov Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə Komissiyanın üzvüdür.

Onun sözlərinə görə, komissiyaya müraciət edən xəstələr əməliyyat üçün xaricə göndərilir. Çünkü Azərbaycanda mürekkeb cərrahiyyə əməliyyatlarının icrasına imkan var: "Ürək, qarın boşluğu, orqan köçürülmə əməliyyatları uğurla həyata keçirilir. Müraciət edən xəstələr yerli mütəxəssislərə yönəldərilir".

Baş cerrah İran və ya digər ölkələrə gedən xəstələrdən də danışır. "Hər kesin həkim seçmək hüquq var. Amma xarici ölkələrə, xüsusi ilə İrana gedən, orada əməliyyat olunan xəstələr bəzən fəsadlarla geri dönürler. Belə xəstələrin eksəriyyəti plastik əməliyyat olunanlardır. Bu gün ölkədə plastik əməliyyatlar da icra olunur", - Bağırov eləvə edib.

Bakı Ürək Mərkəzinin döş qəfəsi cərrahi Elmar Məmmədov ise deyib ki, hazırda Azərbaycanda tek icra olunmayan əməliyyat ağıciyər köçürülməsidir. Qanunvericilik icazə verəndən sonra meyitdən ağıciyər köçürülməsi də icra oluna bilər: "Son illər xaricdə əməliyyat olunaraq fəsadlaşmış halda geri dönen xəstələr müraciət edirlər. Hazırda Azərbaycan səhiyyəsi İran və Gürcüstanın səhiyyəsindən gəri qalmır".

Qeyd edək ki, ölkədə tam olaraq bütün əməliyyatlar həyata keçirilir. Buna səbəb isə orqan probleminin yaşanmasıdır. Demək olar ki, eksər ölkələrdə donor haqqında qanun var və bu qanuna görə beyin ölümü keçirən və orqanları sağlam olan insanların orqanları götürülür və ehtiyacı olan xəstələrə

Azərbaycanda orqan nəqli önündə əsas əngəl - qonşu ölkələrdən niyə geriyik?

Professor Adil Qeybullu səbəbi və çıxış yolunu göstərdi: "Nə qədər ki..."



Köçürürlür. Bizzət isə heç bir valideyn övladının, yaxınının orqanını bağışlamır. Buna görə də kiməsə orqan lazım olanda ya yaxınlardan kimsə öz orqanını verir, ya da xəste ona müvafiq olan orqan tapılana qədər gözləmeli olur ki, bunun da nəticəsi çox vaxt xəste üçün yaxşı olmur.

Orqan nəqli qiymətlərini öyrənmək üçün bir neçə özel klinika ilə əlaqə saxlasaq da, bize bəzələ eməliyyatlar həyata keçirmədiklərini dedilər. Dövlət xəstəxanalarında da eksər orqan əməliyyatları həyata keçirilmir. Böyük köçürülməsi əməliyyatı ilə maraqlandıqda isə xəstəni

müayine etmədən nəse deyə bilməyəcəklərini bildirdilər.

Tibb elmləri doktoru, professor Adil Qeybullu isə donor haqqında qanun qəbul olunmayınca bu məsələnin tam həllini tapmayıacağını dedi: "Azərbaycanda bütün cərrahi əməliyyatlar keçirilir desək şirişmiş olarıq. Çünkü orqan nəqli məsəlesi tam təşəkkül tapmayıb. Cünki bu məsələnin sistemli şəkildə ölkədə əsasının qoyulması donor haqqında qanunun qəbulundan keçir. Donor haqqında qanun qəbul olunmadan və qanun həyata keçirilməsə, heç bir orqan nəqlindən sistemli şəkildə

söhbət geda bilməz. Epizodik olaraq bir neçə klinikada böyük, qaraciyər nəqli həyata keçirilib. Amma bu heç də məsələnin sistemli olmasına deməye dələlat etmir. Məsələ bundan ibarətdir ki, sistemli donor nəqlində tutaq ki, Azərbaycanın hansısa bir rayonunda kiməsə hansısa orqan lazımdırsa, başqa bir rayonda həmin orqan peydə olan kimi o sistemde görünür, xəstəyə yönəldilir və əməliyyat həyata keçirilir. Bu, çox effektiv bir sistemdir. Qonşu Türkiyədə bu sistem çox uğurla işləyir. Donor orqanı beyin ölümü keçirmiş cavan və sağlam adam-

lardan alınır. Azərbaycanda hansı valideyn imkan verəcəki, onun beyin ölümü keçirmiş, lakin hələ də nəfəs alan cavan övladının orqanları götürülsün. Onlar heç ölen xəstəni yarmağa qoymurlar. Ona görə də donor haqqında qanun çox ciddi bir məsəlidir. Gərek insanların psixologiyasında dəyişiklik olsun, bu məsələni həzm edə bilsinlər. Başa düşsünlər ki, ölen və artıq heç bir perspektivi olmayan bir adamın orqanı başqa birinin həyatına başlangıç verə bilər. Nə qədər ki, insanlar bunu qəbul etmir və buna bu cür yanaşmırlarsa, bu məsələ hələ uzun müddət problem olaraq qalaçaq. Ona görə də Azərbaycanda bir sıra problemlər var ki, hələ öz həllini tapmayıb. Amma eksər əməliyyatlar Azərbaycanda keçirilir. Bu gün Almaniyada, Türkiyədə, Amerikada, Avropanın bir sıra ölkələrində uzmanlıq, rezidentura keçmiş, yetişmiş, mütəxəssis olan şəxslər Azərbaycana qayıdır və onlar ayrı-ayrı sahələrin in-

kişafını sürətləndirir. Yeni gəlişmələr çoxdur, amma problem hələ həllini tapmayıb".

A.Qeybullu orqan nəqli əməliyyatlarının qiymətinə gəlincə, dövlət tərəfindən hansısa bir qiymət irəli sürülmədiyi dedi. Həkimin sözlərinə görə, uşaq üçün orqan nəqli böyüklər nisbətən daha bahə başa gəlir: "Mən qiymətlərlə bağlı konkrət nəse deyə bilmərem. Belə iddia olunur ki, orqan nəqli əməliyyatları esasən dövlət xəstəxanalarında həyata keçirilir. Dövlət xəstəxanalarında müayinə, müalicə pulsuzdur. Özəl sektorda isə bunun qiymətləri fərqlidir. Orqan nəqli əməliyyatlarının qiyməti dövlət tərəfindən rəsmən açıqlanmayıb. Yeni insanlar arasında dolaşan qiymətlərde hamısı şayia şəklində olan qiymətlərdir. Qiymətlər xəstəxanaya, əməliyyat keçirəsi adamın yaşı və ya uşaqlığınına görə dəyişə bilər. Məsələn, uşağın qaraciyəri daha bahadır, nəinki yaşı adamın. Qiymətə təsir edən çox faktorlar var".

□ **Günel MANAFLİ**

QMİ rəsmisi Aşura ilə bağlı çağırış etdi: "Zəncir vurmayın..."

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqvimə əsasən bu il Məhərrəm ayı sentyabrın 22-də başlayıb. Aşura günü isə oktyabrın 1-nə təsadüf edir. QMİ-nin rəsmi nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaati Hacı Şahin Həsənli modern.az-a deyib ki, Azərbaycanda Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayıq qaydalarına riayət olunmaqla keçiriləcək:

"Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi öz tövsiyelerini verib. Məhərrəmlilik ərzində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ uğrunda şəhid olan həmətənlərimizin ezziz xatirəsi yad ediləcək. Mərasimlər zamanı çıxışlarda da bu mövzulara toxunulacaq. Keçmişdən bu cür mərasimlərdə təziye, əzadərləq ənənələrimiz var. Buna uyğun da məclisler keçiriləcək".

İlahiyatçı bildirib ki, əzadərləq zamanı ifrata yol verməmək ciddi şəkildə tövsiyə olunur:

"Bezi hərəkatlər təziyyə, əzadərləq adı ilə edilir, amma əslində həmin hərəkatlər imam Hüseynin Kərbəla hadisəsinə kölgə salır, insanların məqsədini cililəşdirir. Baş yarmaq, qan çıxartmaq, özünü zəncirle döymək kimi ifrat əzadərləq formaları tətbiq edilməlidir. Artıq uzun illərdir ki, təziyyə mərasimləri bu şəkildə keçiriləcək".

Hacı Şahin bildirib ki, Aşura günü məscid və ziyarətgahlarda qanvermə aksiyaları təşkil olunacaq:

"İnsanların öz sağlamlıqlarına zərər verməklərindən, qan vermələri məsləhətdir. İmam Hüseyn və silahdaşları azadərləq uğrunda canlarından keçiblərə, onların davamçıları da insanlara həyat verməye çalışınlardır. Bu baxımdan, qanvermə aksiyası həm də bir fədakarlıq nümunəsidir. İnsanlarda xeyriyə və yardımlaşma əhvali-ruhiyyəsini yaradır. Mərasimlər bu şəkildə keçirilməlidir və keçirilir".

Məhərrəmlikdə toy dəvətnamələri alan var

Akif Aşırılı: "Oktyabr ayında məni Qazağa bir neçə toya çağırıblar"

Dünya müsəlmanları sentyabrın 22-dən Məhərrəm ayını yaşayır, oktyabrın 1-i isə Aşuradır. Məhərrəm İsləm dininə görə "haram" aylardan biridir. İsləm hökmərində bu ayda bir sıra əməllər, ö cümlədən şadıyanlıq haram edan edilib.

Bu ayın əsas hadisəsi Aşura və ya Kərbəla olaylarıdır. Hicrətin 61-ci ili (Miladi təqvimlə 680-ci il) Məhərrəm ayında İraqın Kərbəla çölündə baş verən qanlı hadisələrə günümüzə də yas tutulur. Məhərrəm ayının 10-cu (Aşura) günü İsləm Peygəmbəri həzrət Məhəmmədin (s.ə.s.) nəvəsi, İmam Əlinin (ə) və Həzrət Fatimənin oğlu İmam Hüseyn (ə) ailə üzvləri və tərəfdarları ilə birləşdə Kərbəla çölündə qətle yetiriliblər.

Müsəlmanlar, xüsüsilə de İsləm şəhəri təriqətindən olanlar uzun illərdir Məhərrəmlik ayında Kərbəla şəhidlərinə 40 gün yas saxlayırlar, toy-düyün və digər xeyir işləri toxıra salır, Aşura günü zəncir vurur, öz bədənlərinən qan çıxarırlar. Azərbaycanda da həmçinin.

Lakin bununla yanaşı, ölkəmizdə məhərrəmlik ənənələrinə münasibet birmənalı de-



de götürsek, rayonun 90 fəzilində Məhərrəmlik mərasimləri keçirilmir. Qazaxda Məhərrəmlik dövründə də digər aylarda olduğu kimi, toy-nışan mərasimləri keçirilir. Oktyabr ayında məni Qazağa bir neçə toyə toya çağırıblar". Bəzi məlumatlara görə, Zaqatala-Balakən bölgəsində də Məhərrəmlik yasaqları ciddi önem daşıdır. İnsanlarda məzhəb ayri-seçkililiyi yoxdur".

Bu bölgədən olan Mustafa Hacıbəyli deyib ki, Zaqatalada Məhərrəmliyin digər adət-ənənələri nəzərə alınmasa da, hörmət əlaməti olaraq toy mərasimləri keçirilmir: "Məhərrəm ayında hörmət əlaməti olaraq Zaqatalada toy və şənliklər təxirə salınır. Zaqatala tolerantlıq baxımından seçilen bir bölgədir. İnsanlarda məzhəb ayri-seçkililiyi yoxdur".

Yene də tövsiyyə olunur ki, ədəb-ərkan qaydalarına riayət edilsin, ifratdan, xurafatdan uzaq olsunlar". Hacı Şahin bildirib ki, Aşura günü məscid və ziyarətgahlarda qanvermə aksiyaları təşkil olunacaq: "İnsanların öz sağlamlıqlarına zərər verməklərindən, qan vermələri məsləhətdir. İmam Hüseyn və silahdaşları azadərləq uğrunda canlarından keçiblərə, onların davamçıları da insanlara həyat verməye çalışınlardır. Bu baxımdan, qanvermə aksiyası həm də bir fədakarlıq nümunəsidir. İnsanlarda xeyriyə və yardımlaşma əhvali-ruhiyyəsini yaradır. Mərasimlər bu şəkildə keçirilməlidir və keçirilir".

**Qarabağı və Qüdsü
UNUTMA!**



Quds məscidi
Suja məscidi

24 Ramazan, 1425
28 oktyabr, 2004
Quds Günü

ASURA - İSLAMIN DÖRD SÜTUNUNDAN BİRİDİR

Cümə səhbətləri
Bismillahir-Rahman-Rahim!
Məhərrəm-Səfər əyyamını yaşamaqdadır. Dünyanın hər yerində Əhli-Beyti (ə) sevənlər gözəl, nurları, insan yetişdirən əzadərləq məclislərini yaşıdırılar. Allahdan istayırlı ki, bizlər də bu gözəl məclislərə iştirak edib böhrə aparmağı nəsib etsin.

Məhərrəm-Səfər əyyamı niyə yaşadılmalıdır?

Bes məhərrəm-səfər əyyamı niyə yaşadılmalıdır? Bu sual hər il məhərrəm-səfər əyyamı başlayanda gündəmə gəlir: bu qədər diqqət və önem vermeklə, bu qədər həyəcan və duyuğu ilə bu əzadərləq məclislərini niyə yaşıdırıq?

Bu suali verenləri bir neçə gruba böle bilərik. Sözsüz ki, bu suali verenlərin içərisində dinsiz, imansız və ümumiyyətlə dinlə, imanla, inancla bağlı hər hansı tezahürdən narahat olan insanlar da var. Onlar namazdan da, orucdan da, dinin digər atributlarından da narahatdırılar. Bunlar tamamilə ayrı bir qrupdur. Onların dərdləri-sərləri dinlə, imanla, insanları mənəvi həyatyladır.

Bir qrup insanlar var ki, şüurlu, bilərkəndə, qəsdən Əhli-Beyti (ə) məktəbi ilə düşməndirlər. Bu insanlar hətta Aşura günü bayram edərlər, bu günü bayram kimi yaşatmağa can atalar, Yezide (lən) "əmirelmöminin" deyərlər. Əsasən vəhhabi-təkfirçi əqidəsində olanlar buraya aiddir. Bu insanlar təbii ki, Məhərrəm-Səfərin yaşadılmasından narahat olalar, imkanları olmayanda gizli halda, cürbəcür bəhanələrlə danışarlar. Bu qrup insanların da məsəlesi bəlliidir.

Bir qrup insanlar olar ki, onların dinlə, imanla, inancla işləri olmaz, hətta bəzən ateistlik tezahürleri də olar, amma müxtəlif amillərlə bağlı, o cümlədən, etnik-coğrafi təessübələri olar. Hər dəfə Məhərrəm döñəmi gələndə onların aid olduqları bölgələrə, zonalara görə daxillərindən bir anlaşılmaz etirazları qalxar, nə üçünse özlərini borclu bilərlər ki, Məhərrəm-Səfər əyyamı ilə bağlı öz tezahürlerini ortalığı qoysunlar. Baxırsan ki, nə namaz qılırlar, ne oruc tuturlar, dine heç bir aidiyyətləri yoxdur, amma



Hacı İlqar İBRAHİMOĞLU, ibrahimoglu@gmail.com
İlahiyatçı-filosof, İçərişəhər Cümə məscidinin imam-camactı

nöqtəsi İslamin birinci rüknü, daşıyıcı sütunudur.

İkinci sütun - ikmal

İslamin ikinci mühüm sütunu, əsası, özüllü "Əleviyül kamal"dır. Yeni İslam dini Həzret Əmirəlmöminin Əlinin (ə) viliyeti, rehbəriyyəti ilə kamala çatdı. İslam dini Həzret Rəsulullahın (s) mübarek beseti ilə dünyaya gəldi, Həzret Əlinin (ə) nurları vilayəti ilə kamala çatdı. İslamin dörd rüknünün, bünövrəsinin, esasının birincisi beset, ikincisi isə Qədir-Xumur. Amma bu ikisi ilə İslam həle yarımqıdır.

İslamın birinci sütunu - beset

Bu suala cavab vermək üçün bizlər ilk növbədə İslam və islami kimliyi nəyin təşkil etdiyini müəyyən etməliyik. Çünkü, bu suali veren normal insandır, axtarandır. Yaxud imanlıdır, müsəlmandır və İslami daha yaxşı tanımaq, İslama Aşurənin yerini bilmək istəyir. Həm özümüz, həm həm də bu daxilərində sual yaranan insanlar üçün çox faydalıdır ki, Aşurənin İslamin harasında yerinin olduğunu, nə kimi statusa malik olduğunu müəyyən edək.

Əger İslama tərif vermək istəsek, İslam inancının bütöv bir halda, geniş anlamda nə olğulu bəyan etmək istəsek, gərək dörd rüknunu, 4 mühüm hissəsini bəyan edək. Əvvəla, İslam - yəni "Muhəmmədiyyul (s) hudus". Mübarek İslam dininin bir rüknü əziz İslam peyğəmberin (s) ilə bağlıdır. Peyğəmberimizin (s) vasitəsilə İslam dünyaya göz açı, zühr etdi. Peyğəmberin (s) beseti bu deməkdir. "İslam nədir" anlamاق istəyirkə, bilməliyik ki, İslamin en mühüm bir hissəsi Peyğəmberin (s) besətidir və bu olmadan, İslam yoxdur. Beset - peyğəmberliyə məbus olunmaq, vəzifeləndirilmək

dirmaq mövzusu Qiyamət günü nə qədər siğortalanı.

Həzret Hüseynin (ə) əziz əzadərləri, Əməm Hüseyin (ə) əzadərlərini yaşadan hər kəs əməli halda, praktik halda bu siğortalanmanın həyata keçməsində iştirak edir. Xoş olsun Hüseyin (ə) əzadərlərinin, bu əyyamda öz zahirləri, davranışları ilə İslami Qiyamət gününe qədər siğortalanay əzizlərin halına. Bu sadalanan üç sütunla da İslam bitmir.

İslamin dördüncü sütunu "Məhdəviyyul (ə.f.) şumul"dur. Əziz Mövlənin (ə.f.) - 12-ci Əməm Həzret Məhdinin (ə.f.) mübarek zühuru ilə mübarek İslam bütün dünyaya və hə-

ilə, hicri təqvimini ilə birinci yüzilin sonunda, ya da ən yaxşı halda ikinci yüzilin əllinci ilinə qədər İslamin "Fatihe"si verilmişdi.

Bu söz çox nəzəri görünə bilər. Amma Həzret Əməm Hüseyin (ə) də buyuruşlarında var ki, əgər Yezidin (lən) istədiyi olsa, İslamin "Fatihe"si veriler.

Diqqət edək ki, günümüzdə biz bunun emeli formasını gör-dük. Əgər Aşura ruhiyyəsi və Aşura məktəbi, Məhərrəm-Səfərdən gələn bərəketli məktəb olmasayıd, nə Kərbəla, nə Nəcəfəl-Əşref, nə Həzret Zeynəbinin (s.ə) Suriyadakı hərəmi qalardı. İlk fürsətdə bizim vətənimizdə olan ziyarətgahları da aradan aparırlar. Bu təkfirci

ranı, həmin insan neca tekəbürlü, xudbin bir insan ola bilər?

Bizlər Aşura məktəbini tənimaqla islahımıza nail ola bilərik.

İmam Hüseyinin (ə) qəm karvanının Kərbələyə gəlisi

İmam Hüseyinin (ə) karvanı Kərbələyə məhərrəmin ikinci gündündə çatdı. Artıq bəlli oldu ki, burası həmin yerdər. Əba Əbdüllah (ə) həmin yerin adını söruşdu, müxtəlif adlar dedilər, amma Kərbəla deyiləndə bəlli oldu ki, bu, həmin yerdər.

Həzret Zeynəb (s) Əba Əbdüllahın (ə) yanına gəldi. Dedi: "Hüseyncan (ə), ürəyimi qəm

vandallar üçün heç bir fərq yoxdur. Ona görə də, bu gün Aşura ruhiyyəsini yaşatmaq üçün yığışan əzadərlər bu məsələyə xüsusi diqqət etməlidir.

İmam Hüseyinin (ə) Aşura dəyərləri - Peyğəmbərin (s) besətinin dəyərləridir

Aşura yaşadılmalıdır, cünki bütün Əməmlər (ə) Aşurəni yaşatdı, Əba Əbdüllahdan (ə) sonra gələn bütün Məsumular (ə) yaşatdı.

Aşura yaşadılmalıdır, cünki, Məhərrəm-Səfər əyyamı yaşınanan nəticədə besətin hədəfləri yaşılanır. Budur ki, Peyğəmbərimiz (s) buyurur ki, "Hüseyin məndəndir, mən də Huseynindənəm".

İmam Hüseyinin (ə) Peyğəmbərdən (s) olması hissəsində sual yoxdur, bəlli, Peyğəmbərimizin (s) nəvəsidir. Amma, Peyğəmbərimiz (s) "Mən də Hüseyindənəm" deməklə bəyan etmək istəyir ki, Aşurənin ali dəyərləri o dəyərlərdən ki, onun (s) besəti həmin dəyərlər üçün idi.

Aşurənin dəyərləri besətin dəyərlərini siğortaladı, Əməmlərin (ə) vilayətini nəzəri həddən praktik hala keçirtdi. Aşurənin dəyərləri bəşəriyyəti tək dünəndə saxlamır, irəliye baxdırır, Zühura təref yönəldir, Mövla (ə.f.) müntəzirinə çevirir.

Məhərrəmlik ongönlüyündə dəyişə bilərik

Əxlaq ustadları deyirlər ki, Məhərrəmliyin ilk ongönlüyü - dəyişmək ongönlüyüdür. Bizlər də Əməm Hüseyin (ə) məclisində dəyişmək istəyirik. Kərbəla səhnələrində Hürə baxıb həqiqi tövəbəni öyrənmək, tövəbəkar olmaq istəyirik. Kərbəla məktəbində Həzret Əbəlfəzə (ə) baxıb həqiqi həya dərsini almaq istəyirik. Alımlar buyurur ki, bir kəsin qəhrəmanı Hüseyin (ə) olsa, görə ki, onun qəhrəmanı Aşura günü o qızmar istinin altında o müsibətlərlə, o əziyyətlərlə doğ-

bürüyüb, kədər bütün varlığı - mi bürüyüb. Bu yer haradır?".

Həzret Əməm Hüseyin (ə) buyurdu: "Bura - bizim şəhadət məkanımızdır. Burada xeymələri qurunuz".

Xeymələr qurulur, camaat yerləşir, Həzret Zeynəb (s.ə) qəm və kədər bürüyüb, göz yaşları axır. Gəlir Əməm Hüseyin (ə) yanına. Bir də bu cür Aşura gecəsi bu sözləri deməyə gələcək. Xanım Zeynəb (s.ə) deyir: "Qardaş, mümkündür biz buradan gedək?".

Həzret Əməm Hüseyin (ə) buyurur: "Yox əziz bacım, bura - bizim şəhadət məkanımızdır". Bir də Aşura gecəsində Əba Əbdüllah (ə) şəhadət xəbərini verir. Bu xəbəri verəndə Həzret Zeynəb (s.ə) gəlir qardaşının yanına və deyir: "Hüseyncan, mümkündür biz buradan qayıdaq?"...

Qoşun başçısı Hür ibni Yazid, məhərrəm ayının 2-də Ubeydullah ibni Ziyada (lən) məktub yazaraq, onu Əməmin (ə) gelişindən xəbərdar etdi.

Həmin günde Əməm Hüseyin (ə) Kufə əhlindən məktub yazar və Həzərin (ə) inandığı insanları öz gəlisiindən agah etmək isteyir. Həzərin (ə) bu məktubu Qeys ibni Meshəre verir ki, Kufəyə aparsın. Ancaq zalimlər bu sefiri tutur və onu şəhid edirlər. Qeysin şəhadət xəbəri Əməm (ə) çatanda, Həzərin (ə) mübarek gözlərindən yaş gelir. Göz yaş mübarek yanından axır və o, bu halda buyurur: "Allahım! Bizim üçün və bizim Əhli-Beyt (ə) davamlılarımız üçün Öz yanında uca bir qərargah qərar ver. Bizi onlara bir yerde Öz rəhmətində cəmle ki, Sən hər bir işə Qadırsın".

Allahım, bizləri Əməm Hüseyndən (ə) ayrı salma!

Allahım, bizlərə həqiqi əzadərlərdən olmayı və bununla İslami Qiyamətək siğortalamaqda iştirak etməyi nəsib et!

Allahım, hallarımızın bu günlərde yaxşıya, yüksəye, aliye təref dəyişməsini nəsib et! Amin!



ÜSAVAT

Son səhifə

N 200 (6814) 29 sentyabr 2017



Zooparkda vəhşi heyvanları ev heyvanları ilə yemləyirlər

İ sveçrənin bəzi zooparklarında vəhşi heyvanları ziyanatçıların gətirdiyi ev heyvanları ilə yemləyirlər. "Daily Mail"ın xəbərinə görə, Sürix zooparkının direktoru Aleks Rubel deyib ki, onlara lazımsız doşanları, deniz donuzlarını və kiçik sıçanları gətirirlər. Zoopark başqa heyvanları, o cümlədən pişk və itləri qəbul etmir. "Veterinar dəniz donuzlarını və doşanları öldürür. Daha sonra isə onları yemələri üçün sırlarə, pələnglərə verirlər" - bunu da Rubel deyib.

Bern şəhərindəki Daelhöelzli zooparkına da ev heyvanlarını gətirirlər. Zooparkın əməkdaşı Mark Rosset iddia edir ki, bu, həftə ərzində 1 və ya 5 dəfə baş verir. Onun sözlərinə görə, gətirilən ev heyvanları öldürüldən sonra zooparkın yırtıcı heyvanlarının qabağına yem olaraq atılır.

İyun ayında isə xəbər yayılmışdı ki, naməlum şəxslər Cinin Çaçjou şəhərində pələnglərin yeməsi üçün eşşeyi onların qəfəsinə atıblar. Daha sonra onlar yırtıcı heyvanlara yeməleri üçün keçi atmaq istəsələr də, buna zooparkın izleyiciləri, eləcə də təhlükəsizlik xidməti əməkdaşları mane olublar. İyul ayında ölen eşşeyə heykəl də qoyulub.

3D niyyə ürək bulandırır?

M üasir gənclər üçün 3D formath filmlərə baxmaq günün vaz kecilməzdir. Amma belə filmlərə baxıqdan və ya oyular oynadıqdan sonra ürək-bulamma, başıqəllənmə, başqırsı əlamətləri müşahidə olunur. Bu isə lokomosiya xəstəliyinin (orqanızmın bir yerdən digərinə hərəkəti) klassik əlamətləridir. Belə ki, ekranda yaradılan üçlü məkan illüziyası beynin və görmə orqanlarının fəaliyyətinə pis təsir göstərir.

Los-Ancelesdəki Cənubi Kaliforniya Universitetinin oftalmoloqu, professor Ceyms Saltsin sözlerine görə, sağ və sol gözler arasındaki əlaqənin zəifliyi sabəbindən insanların bəziləri üçölçülü təsvirləri qavrama bilir. Belə filmləri layiqincə qiymətləndirmək üçün gözler



arasındaki əlaqə ideal, hər iki gözdəki təsvir eyni dərəcədə əla olmalıdır. Təsviri bütün istiqamətlərdə yaxşı izləmek yalnız bu halda mümkündür. Gözlərin filmə əlaqəli baxması üçün beyni

əlavə impulslar göndərir. Film uzun çəkdikdən beynin və gözlər yorulur. Odur ki, üç saat davam edən seans zamanı tamaşaçılarınasazlıq hiss etmələrində təccübli heç nə yoxdur.

14 yaşlı əşad pumadan heyfini aldı

A merikanın Cənubi Dakota ştatındaki Kaster şəhərində ferma sahibinin 14 yaşlı oğlu keçi öldürən pumadan qisas aldı. Bu haqda "Rapid City Journal" nəşri yazıb. Puma Kasterlərin malikanəsindəki fermaya yol tapıb və orada keçini, ördəyi, pişiyi və toyuğu öldürüb. Yırtıcı heyvan bilinməyən səbəblərə görə öz şikarını yeməyib. Fermanın sahibi Lila Streff güman edir ki, pumanı onun itlərindən biri qovub.

Növbəti gün isə evin balaca oğlu həyətdəki oyun meydancasında silahla birgə oturub. O, yırtıcı heyvanın yenidən fermaya gələcəyini gözlediyi üçün ondan bu formada qisas almağı planlaşdırırdı. Anası oğlundunda nəsə alına bileyindən şübhələnirdi. Amma cəmi yarım saat sonra tüfəng səsi eşitdi. Yerde 30 kiloluk ölü puma var idi. Güllə onun düz üzeyini deşmişdi. "Mən heç vaxt pumaları bele yaxından görməmişdim. Onun gerçəkdən ölüb-ölmediyini bilmədiyim üçün ora getməkdə çətinlik çəkirdim. Mən puma ovu edənlərdən deyiləm. Amma əger onlar sənin sevimli heyvanlarına hücum edirlərse, bunun nəticələrinə də dözməlidilər".



Qadınlar ərə gedəndən 1 il sonra 9-10 kilo kökəlir

H ər 5 qadından 1-i əre getdikdən sonrakı 1 il ərzində toxminən 9 - 10 kilogram kökəlir. "The Daily Mail" qızetisi yazarı ki, bu, 3 min ərde olan britaniyalı xanım arasında aparılmış araştırma nəticəsinə üzə çıxb. Rayi soruşulanların 42 faizi bildirib ki, "sadəcə, sorbstəşdikləri", 22 faizi isə əre getdikdən sonra kışlaların qidaqətini cəlb etmək üçün "özlərinə ol qatmadıqları" üçün kökəldiklərini bildirib. Arasdırmaya qatılan xanımlar dördə biri isə toy günü artıq arxada qaldığı üçün məyus olduqlarını, buna görə də çox yediklərini söyləyib.

Rayi soruşulan hər 3 qadından 1-i bildirib ki, evliliyin ilk ilində onlar üçün sağlam qidalanma prinsiplərinə əməl etmək çətinlik yaradıb. Bir coxları isə toyə qədər beynlərində gəlinlik paltarında gözəl görünmək arzusunun dələdiğini və bu səbəbdən də qidalanmaya fikir verdiklərini etiraf ediblər. Araşdırma nəticəsində o da məlum olub ki, qadınların 21 faizi toydan sonra artıq çəki yığdıqları üçün ərləri ilə problem yaşayır.



QOÇ - Səhər saatlarını gərgin şəraitdə keçirəniz də, özünüüz təmkinli aparmäqla gözlənilən xoşagelməzliyi dəf edə biləcəksiniz. Nahardan sonra isə sevindirici hadisələrin şahidi olacaqsınız.



BÜĞƏ - Kifayət qədər uğurlu bir gün yaşa yasaqsınız. İştirakçıları olduğunuz hər bir proses yalnız zövqünüzle uyğunluq təşkil edəcək. Özünüze inamı artırmaqla uğurları yaxınalaşdırın.



ƏKİZLƏR - Astroloji göstəricilər ümumi ovqatının yüksək olacağını bildirir. Maraqlı insanlarla rastlaşma ehtimalınız da böyükdür. Ulduzlar ziyanətə getməyi məsləhət görsədə, uzaq yola çıxməq olmaz.



XƏRÇƏNG - Fəaliyyət dairənizi genişləndirmək üçün durmadan fəaliyyətə başlayın. Nəzərə alın ki, bu addım karyeranız üçün böyük əhəmiyyət dəşıya bilər. Bu gün qazanmaq ehtimalınız böyükdür.



ŞİR - Göt qubbəsi pulla bağlı məsələlərdə ehtiyatlı olmağı tövsiyə edir. Bir qədər qənəetcil olmağınız vacibdir. Kiməsə borc vermək və ya maliyyə sövdələşmələrinə girişmək yolverilməzdir.



QIZ - Əsas enerjinizi sevgi amilinə yönəldin. Çalışın ki, hər bir kəlmənizdə, hər bir ifadənizdə özünüzü qarşı rəğbət oyadasınız. İndiki sərt cəmiyyətdə kiminsə qəlbinə dəymək savab iş deyil.



TƏRƏZİ - Qarşılıqlı münasibətlərdə güzəştli mövqə seçin. Risk tələb edən işlərə isə girişməyin. Xaxşı olar ki, soyuq və spirtli içkilərdən, duzlu qidalardan mümkün qədər uzaq olasınız.



ƏQRƏB - Həftənin ən uğurlu gününü yaşa yasaqsınız. Bir tərəfdən ailə-sevgi münasibətlərində, digər tərəfdənse işgüzar sövdələşmələrdə vəziyyət xeyrinə cərəyan edəcək. Səfər də mümkünkdir.



OXATAN - Həddindən ziadə uğurlu təqvimdir. Ələlxüsəs də saat 12-16 arası bəxtiniz getirə bilər. Həmkarlarınızla aranızda yaranmış soyuqluq səngiməyə başlayacaq. Hətta varlanmaq ehtimalınız da var.



ÖGLAQ - Ümumi çalarlarına görə gərgin gün olsa da, özünüüz ələ almayı bacarmalısınız. Çünkü qarşınızda duran perspektivlərə yetişmək üçün hansısa dedi-qoduya əhəmiyyət verməməlisiniz.



SUTÖKƏN - Səhətinizle bağlı nasazlığı nəzərə alıb hansısa qeyri-adi və yeni işlərə başlamayı. Xaxşı budur ki, əsas vaxtınızı mənzil şəraitində keçirəsiniz. Axşama yaxınsa qonaq getmək olar.



BALIQLAR - Hiss olunur ki, siz sevməyənər artmaqdadır. Lakin ruh düşkünlüğünə mübtəla olmuşdansə, deyildiyi kimi olmadığınızı sübut etməlisiniz. Bu gün maraqlı görüşlərdə iştirakınız gözlənilir.

Unutmayın, Tanrı ulduzlarından daha yüksəkdə durur!

İş yerindəki yasaq cümlələr bunlardır

F orbes.com iş yeri

rində deyilməyəcək 11 cümləni müəyyənləşdirib.

Bunlar aşağıdakılardır:

1. Bu, ədalətli deyil.
2. Biz bunu hər zaman belə etmişik.
3. Problem deyil.
4. Bu, axmaq bir fikir ola bilər, amma axmaq bir sual verəcəm.
5. Bu, bir dəqiqlik işdir.
6. Bu, təcrübədən keçirəcəm.
7. O, tənəbəl və yaramaz biridir.
8. Bu, mənim isə öhdəliklərimə daxil deyil.
9. Bu, mənim səhvim deyil.
10. Edə bilmərəm.
11. Bu işə nifrat edirəm.



İş dünyasında bu cümlələr olduqca neqativ qarşılınan və işçiyə eləvə başağrısı yaradır. Çünkü onların hər birində ya işçinin öz işinin öhdəsindən gələ bilməməsi, ya da bu işi sevməsi ifadə olunur. Bunlar isə uğursuzluq yaranan amillər sırasındadır.

Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
 "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmışdır.
 Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi

2528-cı mahallə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Nazim SABIROĞLU

Lisenziya N: B 114
SAYI: 5.100



QOÇ - Səhər saatlarını gərgin şəraitdə keçirəniz də, özünüüz təmkinli aparmäqla gözlənilən xoşagelməzliyi dəf edə biləcəksiniz. Nahardan sonra isə sevindirici hadisələrin şahidi olacaqsınız.



BÜĞƏ - Kifayət qədər uğurlu bir gün yaşa yasaqsınız. İştirakçıları olduğunuz hər bir proses yalnız zövqünüzle uyğunluq təşkil edəcək. Özünüze inamı artırmaqla uğurları yaxınalaşdırın.



ƏKİZLƏR - Astroloji göstəricilər ümumi ovqatının yüksək olacağını bildirir. Maraqlı insanlarla rastlaşma ehtimalınız da böyükdür. Ulduzlar ziyanətə getməyi məsləhət görsədə, uzaq yola çıxməq olmaz.



XƏRÇƏNG - Fəaliyyət dairənizi genişləndirmək üçün durmadan fəaliyyətə başlayın. Nəzərə alın ki, bu addım karyeranız üçün böyük əhəmiyyət dəşıya bilər. Bu gün qazanmaq ehtimalınız böyükdür.



ŞİR - Göt qubbəsi pulla bağlı məsələlərdə ehtiyatlı olmağı tövsiyə edir. Bir qədər qənəetcil olmağınız vacibdir. Kiməsə borc vermək və ya maliyyə sövdələşmələrinə girişmək yolverilməzdir.



QIZ - Əsas enerjinizi sevgi amilinə yönəldin. Çalışın ki, hər bir kəlmənizdə, hər bir ifadənizdə özünüzü qarşı rəğbət oyadasınız. İndiki sərt cəmiyyətdə kiminsə qəlbinə dəymək savab iş deyil.



TƏRƏZİ - Qarşılıqlı münasibətlərdə güzəştli mövqə seçin. Risk tələb edən işlərə isə girişməyin. Xaxşı olar ki, soyuq və spirtli içkilərdən, duzlu qidalardan mümkün qədər uzaq olasınız.



ƏQRƏB - Həftənin ən uğurlu gününü yaşa yasaqsınız. Bir tərəfdən ailə-sevgi münasibətlərində, digər tərəfdənse işgüzar sövdələşmələrdə vəziyyət xeyrinə cərəyan edəcək. Səfər də mümkünkdir.



OXATAN - Həddindən ziadə uğurlu təqvimdir. Ələlxüsəs də saat 12-16 arası bəxtiniz getirə bilər. Həmkarlarınızla aranızda yaranmış soyuqluq səngiməyə başlayacaq. Hətta varlanmaq ehtimalınız da var.

